

**TEST: 2807#01#Y15#01 500**

Test	2807#01#Y15#01 500
Fənn	2807 - Neft və neft məhsullarının əmtəəşunaslığı və ekspertizası
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	43
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

**BÖLMƏ: 01 01**

Ad	01 01
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hansı təbii xammal respublikamızın iqtisadiyyatının əsasını təşkil edir? (Çəki: 1)

- Neft
- Təbii qaz
- Daş kömür
- Kvars qumu
- Qızıl

Sual: İlk dəfə nefti nəql edən borulu stansiya nə zaman tikilmişdir? (Çəki: 1)

- 1889-cu ildə
- 1875-ci ildə

- 1992-ci ildə
  - 1995-ci ildə
  - 2000-ci ildə
- 

Sual: Respublikamızda “Azerneftyağ” zavodu neçənci ildə yaranmışdır? (Çəki: 1)

- 1920-ci ildə
  - 1925-ci ildə
  - 1930-cu ildə
  - 1940-ci ildə
  - 1950-ci ildə
- 

Sual: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) nə zaman yaranmışdır? (Çəki: 1)

- 1992-ci ildə
  - 1991-ci ildə
  - 1990-ci ildə
  - 1993-cü ildə
  - 1994-cü ildə
- 

Sual: “Əsrin müqaviləsi” nə zaman imzalanmışdır? (Çəki: 1)

- 1994-cü il, 20 sentyabr
  - 1994-cü il 15 may
  - 1995-ci il, 20 sentyabr
  - 1993-cü il 25 avqust
  - 1996-ci il 10 sentyabr
- 

Sual: “Əsrin müqaviləsi” adlanan neft sazişində neçə yatağın istismarı nəzərdə tutulurdu? (Çəki: 1)

- 3
  - 2
  - 4
  - 5
  - Çoxlu sayıda
- 

Sual: “Əsrin müqaviləsi” adlanan neft sazişində hansı neft yataqlarının istismarı nəzərdə tutulurdu? (Çəki: 1)

- “Azəri”, “Günəşli” və “Çıraq”
  - “Azəri”, “Günəşli” və “Kəpəz”
  - “Günəşli” və “Çıraq” və “Kəpəz”
  - “Azəri”, “Günəşli” və “Suraxani”
  - “Çıraq” və “Kəpəz” və “Suraxani”
- 

Sual: “Əsrin müqaviləsi” adlanan neft sazişinin fəaliyyəti neçə il müəyyən edilir? (Çəki: 1)

- 30
- 25
- 20

- 35
  - 15
- 

Sual: "Əsrin müqaviləsi" adlanan neft sazişinə əsaən Azərbaycan neft hasilatının ümumi mənafəətinin neçə fazinə sahib olmalıdır? (Çəki: 1)

- 80
  - 90
  - 70
  - 75
  - 50
- 

Sual: "Əsrin müqaviləsi" adlanan neft sazişinin həyata keçirilməsində cəmi neçə şirkət yer almışdır? (Çəki: 1)

- 400
  - 450
  - 350
  - 300
  - 250
- 

Sual: "Əsrin müqaviləsi" adlanan neft sazişinin həyata keçirilməsində neçə yerli şirkət iştirak edir? (Çəki: 1)

- 72
  - 75
  - 62
  - 55
  - 45
- 

Sual: Azərbaycanda əsas neft ixrac edən boru kəməri necə adlanır? (Çəki: 1)

- Bakı-Tbilisi-Ceyhan
  - Bakı-Tbilisi-Supsa
  - Bakı-Ceyhan
  - Bakı-Qrozni-Novorossiysk
  - Bakı-Qrozni-Tixoretsk
- 

Sual: Neft sözü qədim akkard dilində işlənən hansı sözdən götürülmüşdür? (Çəki: 1)

- Napatum
  - Naftenum
  - Proteium
  - Protopetroleum
  - Petroleum
- 

Sual: Hansı məhsul neft emalından alınan məhsullara aid deyil? (Çəki: 1)

- Yapışqanlar
- Mazut
- Benzin

- Kerosin
  - Sürtkü yağıları
- 

### **BÖLME: 01 02**

Ad	01 02
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: XIX əsrдə Bakıda çıxarılan xam neftin neçə faizi daşınaraq xaricə satılırdı? (Çəki: 1)

- 85-88
  - 90-95
  - 70-80
  - 60-70
  - 50-60
- 

Sual: "Əsrin müqaviləsi" adlanan neft sazişinə əsasən neçə mln. ton neft hasilatı nəzərdə tutulurdu? (Çəki: 1)

- 511
  - 411
  - 570
  - 490
  - 600
- 

Sual: "Əsrin müqaviləsi" adlanan neft sazişinə əsasən Azərbaycan necənci ildən öz payını almağa başlamışdır? (Çəki: 1)

- 2000
  - 2001
  - 2002
  - 1998
  - 1995
- 

Sual: Azərbaycanın neft çıxarma tarixində ən çox neft necənci ildə çıxarılib? (Çəki: 1)

- 1941-ci ildə
  - 1945
  - 1950
  - 1955
  - 1960
- 

Sual: "Əsrin müqaviləsi" adlanan neft sazişinə əsasən Azərbaycan neçə mlrd. dollar gəlir

götürəcəkdir? (Çəki: 1)

- 34
  - 40
  - 35
  - 30
  - 25
- 

### **BÖLMƏ: 01 03**

Ad	01 03
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Xəzərin Azərbaycan sektorunda indiyə qədər neçə neft və qaz yatağı kəş edilmişdir? (Çəki: 1)

- 25
  - 22
  - 19
  - 20
  - 21
- 

Sual: Xəzərin Azərbaycan sektorunda kəşf edilən neft və qaz yataqlarından neçəsi istismar olunur? (Çəki: 1)

- 19
  - 23
  - 25
  - 14
  - 10
- 

Sual: Əfsanəvi Neft Daşlarının neft ehtiyatları neçə mln.ton həddində qiymətləndirilir? (Çəki: 1)

- 176
  - 156
  - 195
  - 140
  - 130
- 

Sual: "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dənizin dərin hissəsində yerləşən, çıxarıla bilən neft ehtiyatları neçə milyon ton qiymətləndirilir? (Çəki: 1)

- 510
- 410
- 310

- 210  
 610
- 

Sual: Azərbaycanda əsas ixrac edən boru kəmərinin(ƏİBK) tikilməsi haqqında sərəncam nə zaman verilmişdir? (Çəki: 1)

- 1997-ci ildə  
 1992-ci ildə  
 1994-cü ildə  
 1995-ci ildə  
 1996-ci ildə
- 

Sual: Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fundamenti nə zaman qoyulmuşdur? (Çəki: 1)

- 2002-ci il, 18 sentyabr  
 2002-ci il, 5 may  
 2001-ci il, 18 sentyabr  
 2003-cü il, 5may  
 2003-cü il, 18 sentyabr
- 

Sual: Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı nə zaman olmuşdur? (Çəki: 1)

- 2006-ci il, 13 iyul  
 2006-ci il, 15may  
 2005-ci il, 13 iyul  
 2005-ci il, 15may  
 2007-ci il, 13 iyul
- 

Sual: Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə ildə neçə milyon ton neft dünya bazarına çıxarıla bilər? (Çəki: 1)

- 40-50  
 30-40  
 20-30  
 50-60  
 60-70
- 

Sual: Neftin yanma istiliyi ən yaxşı kömür növlərinin yanma istiliyindən neçə faiz yüksəkdir? (Çəki: 1)

- 20-30  
 20-25  
 15-20  
 10-15  
 5-10
- 

## **BÖLMƏ: 02 01**

Ad	02 01
Suallardan	12

Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Neftin əmələ gəlməsi haqqında nəzəriyyələr hansı qruplara bölünür? (Çəki: 1)

- Üzvi və qeyri-üzvi nəzəriyyələr
  - Karbid və vulkan nəzəriyyələri
  - Üzvi və vulkan nəzəriyyələri
  - Vulkan və kosmik nəzəriyyələr
  - Karbid və kosmik nəzəriyyələr
- 

Sual: Neft və təbii qazın dəmir birləşmələri əsasında yaranmasını irəli sürən nəzəriyyə necə adlanır? (Çəki: 1)

- Karbid nəzəriyyəsi
  - Vulkan nəzəriyyəsi
  - Kosmik nəzəriyyə
  - Üzvi nəzəriyyə
  - Qeyri-üzvi nəzəriyyə
- 

Sual: Karbid nəzəriyyəsi neft və qazın hansı birləşmələr əsasında yaranması fərziyyəsini irəli sürürdü? (Çəki: 1)

- Dəmir
  - Qızıl
  - Xrom
  - Silisium
  - Manqan
- 

Sual: Neftin heyvan və bitki qalıqlarının qarışığından əmələ gəlməsi haqqında üzvi nəzəriyyə hansı alim tərəfindən əsaslandırılmışdır? (Çəki: 1)

- Akademik İ.M.Qubkin
  - D.İ.Mendeleyev
  - M.V.Lomonosov
  - Akademik N.D.Zelinski
  - A.N. Enqlər
- 

Sual: Neftin əmələ gəlməsi haqqında Qubkin nəzəriyyəsi həm də necə adlanır? (Çəki: 1)

- Müasir nəzəriyyə
  - Qeyri-üzvi nəzəriyyə
  - Karbid nəzəriyyəsi
  - Vulkan nəzəriyyəsi
  - Kosmik nəzəriyyə
- 

Sual: Neft yataqlarına əsas etibarilə harada təsadüf edilir? (Çəki: 1)

- Qədim dənizlərin yerində
  - Səhrada
  - Dağlıq ərazilərdə
  - Bataqlıqlarda
  - Düzənliklərdə
- 

Sual: Hal-hazırda yer səthindən hansı dərinlikdə olan neft yataqları istismar olunur(km-lə)? (Çəki: 1)

- 3-6və daha çox
  - 1-3
  - 2-4
  - 3-4
  - 1-5
- 

Sual: Aşağıdakılardan hansı yerin altında neft-qaz yataqlarının olmasını göstərən amillərdən hesab edilir? (Çəki: 1)

- Palçıq vulkanları
  - Duz yataqları
  - Müalicə suları
  - Metal yataqları
  - Gil yataqları
- 

Sual: Azərbaycanda palçıq vulkanlarını ətraflı tədqiq edən akademik alim hansıdır? (Çəki: 1)

- Ə.Yaqubov
  - X. Məmmədov
  - Y. Məmmədəliyev
  - K. Sadıqov
  - N.Seyidov
- 

Sual: Üzvi mənşəli qalıq çöküntülərində neftin yetişməsi üçün neçə il lazımdır? (Çəki: 1)

- Milyon illər
  - 100 il
  - 500 il
  - 1000 il
  - 1500 il
- 

Sual: Neftin ağır metalların karbidlərinə suyun təsiri nəticəsində yaranması nəzəriyəsi necə adlanır? (Çəki: 1)

- Karbid nəzəriyyəsi
  - Vulkan nəzəriyyəsi
  - Kosmik nəzəriyyə
  - Üzvi nəzəriyyə
  - Qeyri-üzvi nəzəriyyə
-

Sual: Alman kimyaçısı Enqler laboratoriya şəraitində əldə etdiyi neftəbənzər mayeni necə adlandırdı? (Çəki: 1)

- Protopetroleum
  - Petroleum
  - Protohelium
  - Protohidroleum
  - Protokarbonium
- 

## **BÖLMƏ: 02 02**

Ad	02 02
Suallardan	13
Maksimal faiz	13
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Neftin əmələ gəlməsi haqqında karbid nəzəriyyəsi nə vaxt və hansı alim tərəfindən irəli sürülmüşdür? (Çəki: 1)

- 1877-ci ildə D.İ.Mendeleyev
  - 1930-cu ildə İ.M.Qubkin
  - 1860-ci ildə M.V.Lomonosov
  - 1870-ci ildə N.D.Zelinski
  - 1880-ci ildə A.N. Enqler
- 

Sual: İlk dəfə olaraq laboratoriya şəraitində heyvan yağılarından sintetik nefti hansı alım əldə etmişdir? (Çəki: 1)

- H.Hefer
  - A.Enqler
  - İ.M.Qubkin
  - D.İ.Mendeleyev
  - N.D.Zelinski
- 

Sual: Laboratoriya şəraitində balıq yağını emal edərək neftə bənzər maye əldə edən alım kimdir? (Çəki: 1)

- A.Enqler
  - H.Hefer
  - İ.M.Qubkin
  - D.İ.Mendeleyev
  - N.D.Zelinski
- 

Sual: A.Enqler tərəfindən laboratoriya şəraitində əldə edilən neftə bənzər protopetroleum mayesinin sıxlığı nə qədərdir(q/sm<sup>3</sup>)? (Çəki: 1)

- 0,91
- 0,81

- 0,75
  - 0,83
  - 1,1
- 

Sual: Suxurların və onların içərisində yerləşən faydalı qazıntılarının fiziki xassələrinə əsaslanan neft axtarışı üsulları necə adlanır? (Çəki: 1)

- Geofiziki
  - Geoloji
  - Geokimyəvi
  - Hidrogeoloji
  - Bakterioloji
- 

Sual: Suxurların maqnit sahəsinin öyrənilməsinə əsaslanan neft yataqlarının axtarılması üsulu necə adlanır? (Çəki: 1)

- Maqnitometrik
  - Qravimetrik üsul
  - Elektrometrik üsul
  - Seysmik üsul
  - Bakterioloji
- 

Sual: Suxurların ağırlıq qüvvəsinə hesablanan neft axtarışı üsulu necə adlanır? (Çəki: 1)

- Qravimetrik üsul
  - Maqnitometrik
  - Elektrometrik üsul
  - Seysmik üsul
  - Geoloji üsul
- 

Sual: Aşağıdakı üsullardan hansı neft yataqlarının axtarılmasında tətbiq edilən qravimetrik üsul adlanır? (Çəki: 1)

- Suxurların ağırlıq qüvvəsinə hesablanan üsul
  - Suxurların maqnit sahəsinin öyrənilməsinə əsaslanan üsul
  - Yer qabığında yaranan süni elektromaqnit sahələrinin ölçülülməsinə əsaslanan üsul
  - Suxur komplekslərində süni partlayış nəticəsində yaranan dalğaların yayılma sürətinə əsaslanan üsul
  - Suxurların təbii radioaktivliyinin öyrənilməsinə əsaslanan üsul
- 

Sual: Sabit və dəyişən cərəyan mənbələri ilə yer qabığında yaranan süni elektromaqnit sahələrinin ölçülülməsinə əsaslanan neft yataqlarının axtarışı üsulu necə adlanır? (Çəki: 1)

- Elektrometrik üsul
  - Qravimetrik üsul
  - Maqnitometrik
  - Seysmik üsul
  - Geoloji üsul
- 

Sual: Müxtəlif suxur komplekslərində süni partlayış nəticəsində yaranan dalğaların

yayıılma sürətinə və onların qeydə alınmasına əsaslanan neft yataqlarının axtarışı üsulu necə adlanır? (Çəki: 1)

- Seysmik üsul
  - Elektrometrik üsul
  - Qravimetrik üsul
  - Maqnitometrik
  - Radiometrik üsul
- 

Sual: Suxurların təbii radioaktivliyinin öyrənilməsinə əsaslanan neft yataqlarının axtarışı üsulu necə adlanır? (Çəki: 1)

- Radiometrik üsul
  - Seysmik üsul
  - Elektrometrik üsul
  - Qravimetrik üsul
  - Maqnitometrik
- 

Sual: Neft yataqlarının axtarışında tətbiq olunan geofiziki üsullardan ən səmərəlisi hansıdır? (Çəki: 1)

- Seysmik üsul
  - Elektrometrik üsul
  - Qravimetrik üsul
  - Maqnitometrik
  - Radiometrik üsul
- 

Sual: Neft və qazın əmələ gəldiyi əsas sahə neçə km dərinlikdə yerləşir? (Çəki: 1)

- 3-7
  - 5-10
  - 10-15
  - 15-20
  - 20-25
- 

## **BÖLMƏ: 02 03**

Ad	02 03
Suallardan	3
Maksimal faiz	3
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Qalıq çöküntülərindən neftin yaranması üçün əlverişli temperatur həddi nə qədərdir(°C)? (Çəki: 1)

- 60-120
- 100-150
- 80-200

- 200-250
  - 250-300
- 

Sual: Neft və qaz yataqlarına malik olan dağ süturları necə adlanır? (Çəki: 1)

- Kollektor
  - Sütur
  - Mineral
  - Sapropel
  - Gil
- 

Sual: Nəhəng su hövzələrinin üzvi çöküntülərinin əmələ gətirditi gil təbəqəsi nəsə adlanır? (Çəki: 1)

- Sapropel
  - Kollektor
  - Sütur
  - Mineral
  - Gil
- 

### **BÖLMƏ: 03 01**

Ad	03 01
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Neftin tərkibində olan bərk parafin karbohidrogeləri neçə qrupa bölünür? (Çəki: 1)

- 2
  - 3
  - 4
  - 5
  - 6
- 

Sual: Neftin tərkibində olan bərk parafin karbohidrogeləri hansı qruplara bölünür? (Çəki: 1)

- Parafinlər və serezinlər
  - Parafinlər və sürtkü yaqları
  - Serezinlər və sürtkü yaqları
  - Parafinlər və mayelər
  - Serezinlər və ətriyyat maddələri
- 

### **BÖLMƏ: 03 02**

Ad	03 02
----	-------

---

Suallardan	9
Maksimal faiz	9
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Neft əsas etibarilə hansı karbohidrogenlərin qarışığından ibarətdir? (Çəki: 1)

- Parafin, naften və aromatik
- Naften və aromatik
- Parafin və aromatik
- Parafin, naften və olefin
- Aromatik və olefin

Sual: Neftin tərkibində karbohidrogenlərin miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- 95-98
- 98-100
- 85-95
- 83-87
- 75-85

Sual: Neftin tərkibində karbonun miqdarı əsasən neçə faiz təşkil edir? (Çəki: 1)

- 83-87
- 95-98
- 98-100
- 85-95
- 75-85

Sual: Hansı karbohidrogenlər neftin tərkibində az miqdarda olur və yaxud olmur? (Çəki: 1)

- Olefin
- Parafin
- Naften
- Aromatik
- İzomer

Sual: Neftin istilikyaratma qabliyyəti nə qədərdir(C/kq)? (Çəki: 1)

- 4200
- 5200
- 3500
- 2800
- 1900

Sual: Qaz halında olan parafin karbohidrogenləri hansı qruplara bölünür? (Çəki: 1)

- Quru və yağılı
  - Metan və etan
  - Yağılı və propan
  - Etan və propan
  - Butan və propan
- 

Sual: Maye parafin karbohidrogenləri ən çox hansı neft məhsullarının tərkibində olur? (Çəki: 1)

- Yanacaqların
  - Sürtkü yağlarının
  - Mazutun
  - Qazoylun
  - Texniki mayelərin
- 

Sual: Neftin tərkibində aromatik karbohidrogenlərin miqdarı neçə faizə qədər olur? (Çəki: 1)

- 25
  - 15
  - 20
  - 30
  - 35
- 

Sual: Aromatik karbohidrogenlərdə yan zəncirdə şaxələnmə artdıqca neftin hansı fraksiyasının keyfiyyəti yüksəlir? (Çəki: 1)

- Benzin
  - Kerosin
  - Mazut
  - Qazoyl
  - Sürtkü yağları
- 

### **BÖLMƏ: 03 03**

Ad	03 03
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Neftin hansı fraksiyasında parafin karbohidrogenlərinin miqdarı üstünlük təşkil edir? (Çəki: 1)

- Benzin-kerosin
- Mazut
- Qazoyl
- Sürtkü yağları

Ətriyyat maddələri

---

Sual: Yağlı qaz halında olan parafin karbohidrogenləri hansı qazlarla zəngin plur?i (Çəki: 1)

- Propan ,butan və pentan
  - Propan ,butan və metan
  - Propan ,butan və etan
  - Propan, etan və metan
  - Butan, metan və etan
- 

Sual: Neftlərin tərkibində naften karbohidrogenlərinin miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- 25-75
  - 30-85
  - 35-85
  - 20-70
  - 20-55
- 

Sual: Aromatik karbohidrogenlərin ilk nümayəndəsi neftin hansı fraksiyasında daha yüksəkdir? (Çəki: 1)

- 200°C-yə qədər qaynayan fraksiyasında
  - 150°C-yə qədər qaynayan fraksiyasında
  - 250°C-yə qədər qaynayan fraksiyasında
  - 300°C-yə qədər qaynayan fraksiyasında
  - 350°C-yə qədər qaynayan fraksiyasında
- 

Sual: Neft turşuları ilk dəfə hansı neftin tərkibindən ayrılaraq öyrənilmişdir? (Çəki: 1)

- Suraxani
  - Xudat
  - Qroznı
  - Kanada
  - Pensilvaniya
- 

Sual: Yüngül neftlərin tərkibində qatran-asfalt maddələrin miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- 4-5
  - 3-2
  - 5-6
  - 7-8
  - 8-10
- 

Sual: Ağır neftlərin tərkibində qatran-asfalt maddələrin miqdarı neçə faiz təşkil edir (Çəki: 1)

- 40-50

- 30-35
  - 40-45
  - 50-55
  - 60-65
- 

Sual: Neftin hansı fraksiyasında parafin karbohidrogenlarının miqdarı üstünlük təşkil edir (Çəki: 1)

- Benzin-kerosin
  - Mazut
  - Qazoyl
  - Sürtkü yaqları
  - Ətriyyat maddələri
- 

Sual: Yağlı qaz halında olan parafin karbohidrogenləri hansı qazlarla zəngin plur (Çəki: 1)

- Propan ,butan və pentan
  - Propan ,butan və metan
  - Propan ,butan və etan
  - Propan, etan və metan
  - Butan, metan və etan
- 

Sual: Naften karbohidrogenlərini neftdən ayırib fiziki-kimyəvi xassələrini öyrənməkdə hansı alimin və onun məktəbinin çox böyük rolu olmuşdur? (Çəki: 1)

- V.V.Morkovnikov
  - M.V.Lomonosov
  - İ.M.Qubkin
  - D.İ.Mendeleyev
  - N.D.Zelinski
- 

## **BÖLMƏ: 04 01**

Ad	04 01
Suallardan	11
Maksimal faiz	11
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Hansı xassə neft məhsullarının istilik xassələrinə aid deyil? (Çəki: 1)

- Özlülük
  - İstilik tutumu
  - Entalpiya
  - Yanma istiliyi
  - Buxarlanması istiliyi
-

Sual: Neft və neft məhsullarının sabit təzyiqdə malik olduqları istilik tutumu necə adlanır? (Çəki: 1)

- İzobar istilik tutumu
  - Izoxor istilik tutumu
  - Həqiqi istilik tutumu
  - Xüsusi istilik tutumu
  - Şərti istilik tutumu
- 

Sual: Neft və neft məhsullarının sabit həcmidə malik olduqları istilik tutumu necə adlanır? (Çəki: 1)

- Izoxor istilik tutumu
  - İzobar istilik tutumu
  - Həqiqi istilik tutumu
  - Xüsusi istilik tutumu
  - Şərti istilik tutumu
- 

Sual: Hansı xassə göstəriicisi neft və neft məhsullarının optiki xassələrinə aid deyil? (Çəki: 1)

- Entalpiya
  - Rəng
  - Şüasındırma əmsalı
  - Xüsusi refraksiya
  - Optiki sıxlıq
- 

Sual: Yüngül neftlər hansı rəngə malik olurlar? (Çəki: 1)

- Sarı
  - Kəhraba
  - Tünd qəhvəyi
  - Narıncı
  - Qara
- 

Sual: Neft və neft məhsullarının rəngini təyin etmək üçün hansı cihazdan istifadə olunur? (Çəki: 1)

- Kolorimetr
  - Fotometr
  - Barometr
  - Vizkozimetr
  - Piknometr
- 

Sual: Refraktometr vasitəsilə neft məhsullarının hansı xassə göstəricisi təyin edilir? (Çəki: 1)

- Şüasındırma əmsalı
- Rəngi
- Özlülüyü
- Sıxlığı

Dispersliyi

---

Sual: Hansı xassə neft məhsullarının elektrik xassələrinə aid deyil? (Çəki: 1)

- Refraksiya
  - Elektrik keçiriciliyi
  - Elektrik müqaviməti
  - Elektrik həyəcanlanması
  - Dielektrik nüfuzluğu
- 

Sual: Hansı neftlər sarı rəngdə olur? (Çəki: 1)

- Yüngül
  - Xüsusi yüngül
  - Ağırlaşmış
  - Ağır
  - Orta sıxlıqlı
- 

Sual: Hansı neftlər kəhrəba rəngində olur? (Çəki: 1)

- Orta sıxlıqlı
  - Yüngül
  - Xüsusi yüngül
  - Ağırlaşmış
  - Ağır
- 

Sual: Hansı neftlər tünd qəhvəyi və qara rəngdə olur? (Çəki: 1)

- Ağır
  - Orta sıxlıqlı
  - Yüngül
  - Xüsusi yüngül
  - Ağırlaşmış
- 

**BÖLMƏ: 04 02**

Ad	04 02
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Neft məhsullarının nisbi özlülüyünü təyin etmək üçün hansı cihazdan istifadə edirlər? (Çəki: 1)

- Viskozimetr
- Piknometr
- Areometr

- Mor-Vestfal tərəzisi
  - Fotometr
- 

Sual: Ən yüngül neftlər hansı temperaturda qaynayır? (Çəki: 1)

- 100-dən aşağı
  - 120
  - 150
  - 200
  - 2500
- 

Sual:  $100^{\circ}\text{C}$  temperaturdan yuxarı temperaturda qaynayan neftlər hansı neftlərdir? (Çəki: 1)

- Ağır
  - Orta ağır
  - Xüsusi ağır
  - Yüngül
  - Xüsusi yüngül
- 

Sual: Nefti təşkil edən təbəqələrin müxtəlif qüvvələrin təsiri nəticəsində bir-birinə nisbətən yerdəyişməsinə göstərdiyi müqavimət hansı göstəricini ifadə edir? (Çəki: 1)

- Özlülük
  - Sıxlıq
  - Qaynma temperaturu
  - Molekul kütləsi
  - Alışma temperaturu
- 

Sual: Neft və neft məhsulları üçün neçə növ özlülük təyin olunur? (Çəki: 1)

- 3
  - 2
  - 4
  - 5
  - 6
- 

Sual: Ölkəmizdə heft məhsullarının sıxlığın təyin olunduğu standart temperatur göstərici neçə  $^{\circ}\text{C}$  qəbul edilmişdir? (Çəki: 1)

- 20
  - 25
  - 18
  - 15
  - 12
- 

Sual: İngiltərədə və ABS-da neft məhsullarının sıxlığın təyin olunduğu standart temperatur göstərici neçə  $^{\circ}\text{C}$  qəbul edilmişdir? (Çəki: 1)

- 15,56
- 16,25

- 18,5
  - 19,42
  - 20,12
- 

Sual: Hansı maddələr neftin sıxlığını yüksəldir? (Çəki: 1)

- Asfalt-qatran maddələri
  - Azotlu birləşmələr
  - Kükürdlü birləşmələr
  - Aromatik karbohidrogenlər
  - Olefinlər
- 

Sual: Sıxlığı  $0,9\text{q/sm}^3$ -dən az olan neftlər necə adlanır? (Çəki: 1)

- Yüngül
  - Xüsusi yüngül
  - Ağır
  - Xüsusi ağır
  - Orta ağır
- 

Sual: Sıxlığı  $0,9\text{q/sm}^3$ -dən çox olan neftlər necə adlanır? (Çəki: 1)

- Ağır
  - Yüngül
  - Xüsusi yüngül
  - Xüsusi ağır
  - Orta ağır
- 

Sual: Buxarlanması istiliyi hansı hərfə işarə edilir? (Çəki: 1)

- L
  - Q
  - C
  - q
  - K
- 

Sual: Xam neftin rənginə görə onun tərkibində hansı maddənin miqdarı haqqında fikir söyləmək olar? (Çəki: 1)

- Asfalt-qatran maddələrin
  - Aromatik karbohidrogenlərin
  - Parafin karbohidrogenlərin
  - Naften karbohidrogenlərin
  - Olefin karbohidrogenlərin
- 

Sual: Şəffaf neft məhsullarının rəngi hansı kolorimetrdə təyin edilir? (Çəki: 1)

- KNS-1
- KNS-2
- ÜNT

- ÜNT-1
  - ÜNT-2
- 

Sual: Neft parafinlərinin rəngi hansı kolorimetrdə təyin edilir? (Çəki: 1)

- KNS-2
  - KNS-1
  - ÜNT
  - ÜNT-1
  - ÜNT-2
- 

Sual: KNS-2 kolorimetrində hansı neft məhsullarının rəngi təyin edilir? (Çəki: 1)

- Neft parafinlərinin
  - Benzinin
  - Kerosinin
  - Dizel yanacaqlarının
  - Şəffaf neft məhsullarının
- 

Sual: Hansı neft məhsulu radiotexnikada izoləedici kimi geniş istifadə olunur? (Çəki: 1)

- Parafin
  - Serezin
  - Aromatik karbohidrogenlər
  - Liqroin
  - Kerosin
- 

Sual: Neft məhsullarının tərkibinə antistatik aşqarlar əlavə edən zaman onların hansı xassə göstəricisi yüksəlir? (Çəki: 1)

- Elektrik keçiriciliyi
  - Dielektrikliyi
  - Xüsusi refraksiyası
  - Özlülüyü
  - Alışma temperaturu
- 

Sual: Neft məhsullarının şüasındırma göstəricisi təcrübi olaraq hansı cihazda təyin edirlər? (Çəki: 1)

- Refraktometr
  - Kolorimetr
  - Fotometr
  - Barometr
  - Vizkozimetr
- 

Sual: Neft fraksiyalarının hansı göstəricisi Voinov düsturu ilə ifadə edilir? (Çəki: 1)

- Molekul kütləsi
- Sıxlığı
- Özlülüyü

- Qaynama temperaturu
  - Alışma temperaturu
- 

## BÖLMƏ: 04 03

Ad	04 03
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Neftin sıxlığı hansı intervalda dəyişir? (Çəki: 1)

- 0,75-1
  - 0,55-1
  - 0,35-0,75
  - 0,45-0,85
  - 1-1,2
- 

Sual: Neftlər sıxlığına görə necə bölünürlər? (Çəki: 1)

- Yüngül və ağır
  - Yüngül və xüsusi yüngül
  - Ağır və xüsusi yüngül
  - Ağır və xüsusi ağır
  - Yüngül və orta ağır
- 

Sual: Neftin  $20^{\circ}\text{C}$  temperaturdakı sıxlığının  $4^{\circ}\text{C}$  temperaturdakı sıxlığına olan nisbəti hansı göstəricini ifadə edir? (Çəki: 1)

- Nisbi sıxlıq
  - Sıxlıq
  - Özlülük
  - Xüsusi sıxlıq
  - Xüsusi özlülük
- 

Sual: Neftin sıxlığının onunla eyni həcmdə olan suya nisbətən təyin edilməsi hansı cihazda aparılır? (Çəki: 1)

- Piknometr
  - Areometr
  - Mor-Vestfal tərəzisi
  - Viskozimetr
  - Fotometr
- 

Sual: Hansı neftin sıxlığı 1-dən yüksəkdir? (Çəki: 1)

- Kanada

- Suraxani
  - Baliviya
  - Qroznı
  - Xudat
- 

Sual: Hansı göstəricinin yüksəlməsi neft fraksiyalarının sıxlığının artmasına səbəb olur? (Çəki: 1)

- Temperaturun
  - Oktan ədədinin
  - Setan ədədinin
  - Alışma temperaturunun
  - Kristallaşma temperaturunun
- 

Sual: Neft və neft məhsulları üçün hansı özlülükler təyin olunur? (Çəki: 1)

- Mütləq, kinematik və nisbi
  - Xüsusi, kinematik və nisbi
  - Mütləq, xüsusi və nisbi
  - Əsas,xüsusi və nisbi
  - Mütləq, əsas və xüsusi
- 

Sual: Neftin mütləq özlülüğünün suyun mütləq özlülüyünə olan nisbətildə ifadə olunan göstərici hansıdır? (Çəki: 1)

- Nisbi özlülük
  - Mütləq özlülük
  - Kinematik özlülük
  - Əsas özlülük
  - Xüsusi özlülük
- 

Sual: Praktikada əsasən hansı özlülük göstəricisindən istifadə edilir? (Çəki: 1)

- Nisbi özlülük
  - Mütləq özlülük
  - Kinematik özlülük
  - Əsas özlülük
  - Xüsusi özlülük
- 

Sual: Neft buxarları ilə hava qarışığının alıldığı temperatur göstəricisi necə adlanır? (Çəki: 1)

- Alışma temperaturu
  - Alovlanması temperaturu
  - Tutqunlaşma temperaturu
  - Kristallaşma temperaturu
  - Qaynama temperaturu
- 

Sual: Təkcə buxarlarda deyil, bütün neft mayesində yanmanın baş verdiyi temperatur göstəricisi necə adlanır? (Çəki: 1)

- Alovlanma temperaturu
  - Alışma temperaturu
  - Tutqunlaşma temperaturu
  - Kristallaşma temperaturu
  - Qaynama temperaturu
- 

Sual: Neft fraksiyasında həll olmuş su,parafin və benzolun adı gözlə görünə biləcək şəkildə ayrıldığı temperatur necə adlanır? (Çəki: 1)

- Tutqunlaşma temperaturu
  - Alovlanma temperaturu
  - Alışma temperaturu
  - Qaynama temperaturu
  - Donma temperaturu
- 

Sual: Neft və neft məhsullarının vahid kütləsinin temperaturunu bir dərəcə artırmaq üçün lazım olan istiliyin miqdarı hansı göstəricini xarakterizə edir? (Çəki: 1)

- İstilik tutumu
  - Buxarlanması istiliyi
  - Orta istilik tutumu
  - Entalpiya
  - Yanma istiliyi
- 

Sual: Neft və neft məhsulları üçün əsasən hansı istilik tutumları fərqləndirilir? (Çəki: 1)

- Həqiqi və orta istilik tutumu
  - Ümumi və xüsusi istilik tutumu
  - Xüsusi və orta istilik tutumu
  - Həqiqi və xüsusi istilik tutumu
  - Həqiqi və şərti istilik tutumu
- 

Sual: Ədədi qiymətcə neft məhsullarının vahid miqdarını  $0^{\circ}\text{C}$ -dən verilmiş temperatura qədər qızdırmaq üçün lazım olan istiliyin miqdarına bərabər olan göstərici necə adlanır? (Çəki: 1)

- Entalpiya
  - Buxarlanması istiliyi
  - Həqiqi istilik tutumu
  - Yanma istiliyi
  - İstilik tutumu
- 

Sual: Refraksiya neft və neft məhsullarının hansı xassə göstəricisini xarakterizə edir? (Çəki: 1)

- Şüasındırma əmsalını
  - Kimyəvi tərkiblə şüasındırma göstəricisi arasındaki əlaqəni
  - Şüasındırma əmsalı ilə sıxlıq arasındaki əlaqəni
  - Optiki aktivliyi
  - Optiki sıxlığı
-

Sual: Neft məhsullarının iki müxtəlif dalğa uzunluğuna malik şuanı sindırma göstəricilərinin fərqi ilə müəyyən olunan optiki göstərici necə adlanır? (Çəki: 1)

- Disperslik
  - Xüsusi disperslik
  - Refraksiya
  - Optiki aktivlik
  - Optiki sıxlıq
- 

Sual: Neft məhsullarının şüasındırma əmsalı ilə sıxlığını əlaqələndirən göstərici hansıdır? (Çəki: 1)

- Xüsusi refraksiya
  - Xüsusi disperslik
  - Disperslik
  - Refraksiya
  - Optiki aktivlik
- 

Sual: Neft məhsullarının elektrik keçiriciliyini artırmaq üçün tərkibə daxil edilən aşqarlar necə adlanır? (Çəki: 1)

- Antistatik aşqarlar
  - Korroziya aşqarları
  - Oksidləşməyə qarşı aşqarlar
  - Xüsusi aşqarlar
  - Dielektrik aşqarları
- 

Sual: Neft məhsullarının boruların, tutumların və s. divarlarına sürtünməsi zamanı əmələ gələn elektrik yükünü saxlamaq qabiliyyətini xarakterizə edən göstərici necə adlanır? (Çəki: 1)

- Elektrik həyəcanlanması
  - Dielektrik nüfuzluğu
  - Xüsusi elektrik keçiriciliyi
  - Elektrik müqaviməti
  - Elektrik itkisi
- 

## **BÖLMƏ: 05 01**

Ad	05 01
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Neft emulsiyasını dağıtmak üçün işlədilən maddələr necə adlanır? (Çəki: 1)

- Deemulqatorlar

- Biemulqatorlar
  - Katalizatorlar
  - Elektrolitlər
  - Qeyri-elektrolitlər
- 

Sual: Neftin fasılısız emalı prosesini həyata keçirən qurğular ilk dəfə harada tikilmişdir (Çəki: 1)

- Azərbaycanda
  - Rusiyada
  - Meksikada
  - ABŞ-da
  - İngiltərədə
- 

Sual: Keçmiş dövrdə neftin hansı fraksiyası gərəksiz hesab edilərək atılırdı? (Çəki: 1)

- Mazut
  - Benzin
  - Kerosin
  - Liqroin
  - Sürtkü yaqları[
- 

Sual: Krekinq sözünün mənası nədir? (Çəki: 1)

- Parçalanma
  - Qaynama
  - Buxarlanması
  - Kristallaşma
  - Ərimə
- 

Sual: Neft və qazı bir-birindən və ilkin qarışqlardan qaynama hədləri ilə fərqlənən fraksiyalara ayırma prosesi necə adlanır? (Çəki: 1)

- Qovulma
  - Sadə qovulma
  - Mürəkkəb qovulma
  - Defleqmasiya
  - Rektifikasiya
- 

Sual: Neft və suyun bir-birində həll olmayan qarışığı necə adlanır? (Çəki: 1)

- Emulsiya
  - Suspenziya
  - Fraksiya
  - Doymuş məhlul
  - Doymamış məhlul
- 

Sual: Neftin ən yüngül fraksiyası hansıdır? (Çəki: 1)

- Benzin
- Kerosin

- Liqroin
  - Disel yanacağı
  - Mazut
- 

## **BÖLMƏ: 05 02**

Ad	05 02
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Deemulqatorlar təbiətinə görə hansı qruplara bölündür? (Çəki: 1)

- Elektrolitlər və qeyri elektrolitlər
  - Elektrolitlər və biemulqatorlar
  - Elektrolitlər və katalizatorlar
  - Qeyri-elektrolitlər və katalizatorlar
  - Elektrolitlər və deemulqatorlar
- 

Sual: Kreking prosesində 1 ton neftdən təxminən neçə kq benzin alınır (Çəki: 1)

- 500
  - 300
  - 200
  - 150
  - 600
- 

Sual: Neftin adi distillə prosesində 1 ton neftdən təxminən neçə kq benzin alınır? (Çəki: 1)

- 100-150
  - 200-250
  - 80-100
  - 200-300
  - 350-400
- 

Sual: Qaynama temperaturundan və kondensasiyadan asılı olaraq neftin ayrı-ayrı yüngül fraksiyalara ayrılması prosesi necə adlanır? (Çəki: 1)

- Birbaşa distillə
  - Termiki kreking
  - Katalitik kreking
  - Kimyəvi emal
  - Piroliz
-

Sual: Neftin krekinqi prosesləri hansı qruplara bölünür? (Çəki: 1)

- Termiki krekinq, katalitik krekinq və piroliz
  - Termiki krekinq, katalitik krekinq və destruktiv emal
  - Termiki krekinq, katalitik krekinq və birbaşa emal
  - Termiki krekinq, katalitik krekinq və riforminq
  - Termiki krekinq, piroliz və riforminq
- 

Sual: Necənci ildən Başlayaraq Nobel qardaşları Bakı neftindən alınan kerosini Rusyanın sənaye mərkəzlərinə ixrac etməyə başladılar? (Çəki: 1)

- 1887-ci ildən
  - 1877-ci ildən
  - 1890-ci ildən
  - 1892-ci ildən
  - 1895-ci ildə
- 

Sual: Neftin qovulduğu rektifikasiya kolonları necə fərqləndirilir? (Çəki: 1)

- Sadə və mürəkkəb kolonlar
  - Ümumi və xüsusi kolonlar
  - Sadə və xüsusi kolonlar
  - Mürəkkəb və xüsusi kolonlar
  - Klassik və yeni kolonlar
- 

Sual: İlkin xammalı iki məhsula ayıran neft kolonları necə adlanır? (Çəki: 1)

- Sadə kolonlar
  - Mürəkkəb kolonlar
  - Xüsusi kolonlar
  - Ümumi kolonlar
  - Yeni tip kolonlar
- 

Sual: İlkin qarışığı ikidən çox məhsula afyıran rektifikasiya kolonları necə adlanır? (Çəki: 1)

- Mürəkkəb kolonlar
  - Xüsusi kolonlar
  - Ümumi kolonlar
  - Yeni tip kolonlar
  - Sadə kolonlar
- 

Sual: Qovulan xammalın eyni temperatur və təzyiqdə komponentlərinin uçuculuqlarının nisbətini xarakterizə edən göstərici necə adlanır? (Çəki: 1)

- Nisbi uçuculuq əmsali
  - Fleqma ədədi
  - Buxar ədədi
  - Rektifikasiatın miqdarı
  - Ayırmanın dərinliyi
-

Sual: Neftin termiki stabillik temperaturundan yüksək temperaturda qaynayan fraksiyalarını ayırmak üçün qovulma hansı şəraitdə aparılır? (Çəki: 1)

- Vakuum şəraitində
  - Yüksək temperatur şəraitində
  - Aşağı temperatur şəraitində
  - Aşağı təzyiq şəraitində
  - Yüksək təzyiq şəraitində
- 

Sual: Dərin qovulma texnologiyasının birinci mərhələsi hansı fraksiyanın alınmasına qədər aparılır? (Çəki: 1)

- Mazut
  - Benzin
  - Kerosin
  - Dizel yanacağı
  - Qazoyl
- 

Sual: Qovma zamanı aşağı temperaturda qaynayan neft fraksiyalarını buxarlaşdırmaq üçün kolona nəyi əlavə edirlər? (Çəki: 1)

- Su buxarı
  - Turşu
  - Qələvi
  - Metal oksidləri
  - Peroksidlər
- 

Sual: Neft emulsiyasının möhkəmliyi nədən asılıdır? (Çəki: 1)

- Su damcılarının ölçüsündən
  - Su damcılarının miqdardından
  - Neftin sıxlığından
  - Neftin özlülükündən
  - Asfalt-qatran maddələrinin miqdardından
- 

Sual: Emulsiyalı nefti yüksək gərginlikli elektrodlar arasından keçirməklə parçalamaq üsulu necə adlanır? (Çəki: 1)

- Elektrik üsulu
  - Parçalanma üsulu
  - Elektrolit üsulu
  - Qeyri-elektrolit üsulu
  - Qızdırılma üsulu
- 

Sual: Emulsiyalı nefti deemulgatorlar vasitəsilə parçalamaq üsulu necə adlanır? (Çəki: 1)

- Parçalanma üsulu
  - Qeyri-elektrolit üsulu
  - Elektrik üsulu
  - Elektrolit üsulu
  - Qızdırılma üsulu
-

Sual: Azərbaycanda yaradılan deemulqator necə adlanır? (Çəki: 1)

- Xəzər
  - Proqalit
  - Oksafor
  - Proxin
  - Disolvan
- 

Sual: Hansı kəşf mazutun yanacaq materialı kimi istifadəsini genişləndirmişdir? (Çəki: 1)

- Forsunkanın kəşvi
  - Neft lampasının kəşfi
  - Kub batareyalarının kəşfi
  - Dizel mühərriklərinin kəşfi
  - Karbürator mühərriklərinin kəşfi
- 

### **BÖLMƏ: 05 03**

Ad	05 03
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Hazırda mazutdan neçə faizə qədər kreking benzini və kerosin əldə etmək olur? (Çəki: 1)

- 35-40
  - 45-50
  - 30-35
  - 20-25
  - 15-20
- 

Sual: Neftin düz distilləsində alınan ağır fraksiyaları parçalayıb ondan benzin istehsal etmək prosesi necə adlanır? (Çəki: 1)

- Neftin destruktiv emalı
  - Neftin birbaşa emalı
  - Neftin qovulması
  - Neftin destilləsi
  - Neftin buxarlandırılması
- 

Sual: Termiki kreking prosesində alınan avtomobil benzinləri nə üçün keyfiyyətlidirlər? (Çəki: 1)

- Tərkibində doymamış və aromatik karbohidrogenlər olduğuna görə
- Tərkibində olefin və aromatik karbohidrogenlər olduğuna görə
- Tərkibində doymamış və olefin karbohidrogenlər olduğuna görə

- Tərkibində azotlu və kükürdlü birləşmələr olmadığına görə
  - Tərkibində asvalt-bitum maddələri olmadığına görə
- 

Sual: Termiki krekinq benzinləri uzun müddət saxlanılan zaman nə dəyişiklik baş verir?  
(Çəki: 1)

- Qətranlaşır
  - Kristallaşır
  - Buxarlanır
  - Donur
  - Oksidləşir
- 

Sual: Adı distilladan alınan benzinin oktan ədədini yüksəltmək üçün aparılan termiki krekinq prosesi necə adlanır? (Çəki: 1)

- Riforminq
  - Birbaşa distillə
  - Katalitik krekinq
  - Kimyəvi emal
  - Piroliz
- 

Sual: Riforminq prosesi hansı məqsədlə aparılır? (Çəki: 1)

- Benzinin oktan ədədini yüksəltmək üçün
  - Dizel yanacaqlarının setan ədədini yüksəltmək üçün
  - Sürtkü yağlarının keyfiyyətini yaxşılaşdırmaq üçün
  - Mazutun keyfiyyətini yüksəltmək üçün
  - Kerosinin keyfiyyətini yüksəltmək üçün
- 

Sual: Katalitik krekinq prosesində alınan məhsullar hansı maddələrlə zəngin olur? (Çəki: 1)

- Izoparafin və aromatik karbohidrogenlərlə
  - Izobutan və aromatik karbohidrogenlərlə
  - Izooktan və aromatik karbohidrogenlərlə
  - Isoheptan və aromatik karbohidrogenlərlə
  - Olefin və aromatik karbohidrogenlərlə
- 

Sual: Katalitik krekinq prosesində katalizator kimi hansı maddədən istifadə olunur? (Çəki: 1)

- Alümosilikatlar
  - Borsilikatlar
  - Azotlu birləşmələr
  - Kükürd
  - Qurğunun birləşmələri
- 

Sual: Katalitik krekinqin növlərindən olan “plarforminq” prosesi hansı katalizatorun iştirakı ilə aparılır? (Çəki: 1)

- Platin

- Alümosilikat
  - Alüminium
  - Gümüş
  - Qurğuşun
- 

Sual: Neft məhsullarının yüksək temperaturda və aşağı təzyiqdə parçalanması üsulu necə adlanır? (Çəki: 1)

- Piroliz
  - Riforminq
  - Birbaşa distillə
  - Katalitik kreking
  - Kimyəvi emal
- 

Sual: Təmizlənmiş məhsulun və kənar qarışqların müxtəlif həll olma prinsipinə əsaslanan təmizləmə üsulu hansıdır? (Çəki: 1)

- Selektiv təmizləmə
  - Adsorbsiyalı təmizləmə
  - Kimyəvi təmizləmə
  - Fiziki təmizləmə
  - Katalitik təmizləmə
- 

Sual: Şəffaf neft məhsullarının sənayedə istifadəsinin yeni əsrinin başlamasına hansı kəşf səbəb oldu? (Çəki: 1)

- Daxiliyanma mühərrikinin kəşfi
  - Neft lampasının kəşfi
  - Kerosin lampasının kəşfi
  - Forsunkanın kəşfi
  - Qızdırıcı neft cihazlarının kəşfi
- 

Sual: Neft emalı zavodlarının işini hansı göstəricilərlə xarakterizə edirlər? (Çəki: 1)

- Şəffaf neft məhsullarının çıxımı və neft emalının dərinliyi
  - Benzin və mazut çıxımı
  - Kerosin və əmtəəlik məhsul çıxımı
  - Şəffaf neft məhsullarının çıxımı və zavodun gücü
  - Benzin çıxımı və zavodun gücü
- 

Sual: Neftin qovulması, prosesin aparılması üsuluna görə necə fərqləndirilir? (Çəki: 1)

- Sadə və mürəkkəb qovulma
  - Sadə və defleqmasiya ilə qovulma
  - Sadə və birdəfəlik qovulma
  - Mürəkkəb və birdəfəlik qovulma
  - Mürəkkəb və rektifikasiya ilə qovulma
- 

Sual: Rektifikasiya kolonlarının işinin səmərəliliyini xarakterizə edən əsas göstərici hansıdır? (Çəki: 1)

- Qovulma ilə ayırmadanın dərinliyi
  - Buxar ədədi
  - Fleqma ədədi
  - Nisbi uçuculuq əmsalı
  - Şəffaf neft məhsullarının çıxımı
- 

Sual: Rektifikasiya kolonunun qovulma bölməsində qarşılaşan buxar və maye axılarının nisbətini xarakterizə edən göstərici necə adlanır? (Çəki: 1)

- Buxar ədədi
  - Fleqma ədədi
  - Nisbi uçuculuq əmsalı
  - Ayırmadanın dərinliyi
  - Təzyiq
- 

Sual: Rektifikasiya kolonunun qatılışdırıcı hissəsində maye və buxar axılarının nisbətini xarakterizə edin göstərici necə adlanır? (Çəki: 1)

- Fleqma ədədi
  - Buxar ədədi
  - Nisbi uçuculuq əmsalı
  - Rektifikatın miqdarı
  - Ayırmadanın dərinliyi
- 

Sual: Hansı məsula qədər qovulma neftin dərin qovulması adlanır? (Çəki: 1)

- Qudrona qədər
  - Qazoyla qədər
  - Mazuta qədər
  - Benzinə qədər
  - Kerosinə qədər
- 

Sual: Stabilləşmiş və ya benzini ayrılmış neftdən yanacaq fraksiyaları almaq üçün hansı tip rektifikasiya kolonlarından istifadə olunur? (Çəki: 1)

- Birinci tip
  - Ikinci tip
  - Üçüncü tip
  - Dördüncü tip
  - Beşinci tip
- 

Sual: Mazutu vakkum qazoyluna və ya dar yağ fraksiyalarına və qudrona ayırmak üçün hansı tip rektifikasiya kolonlarından istifadə olunur? (Çəki: 1)

- Ikinci tip
  - Birinci tip
  - Üçüncü tip
  - Dördüncü tip
  - Beşinci tip
-

Sual: Neft emalı qazlarını və yan qazları fraksiyalasdırarkən hansı tip rektifikasiya kolonlarından istifadə olunur? (Çəki: 1)

- Üçüncü tip
  - İkinci tip
  - Birinci tip
  - Dördüncü tip
  - Beşinci tip
- 

Sual: Hansı tip rektifikasiya kolonları ən yüksək təzyiq altında işləyir? (Çəki: 1)

- Üçüncü tip
  - İkinci tip
  - Birinci tip
  - Dördüncü tip
  - Beşinci tip
- 

Sual: Qeyri-elektrolit deemulqatorlar kimi əsasən hansı maddələrdən istifadə edirlər?

(Çəki: 1)

- Üzvi maddələrdən
  - Turşulardan
  - Duzlardan
  - Qələvilərdən
  - Qeyri-üzvi maddələrdən
- 

Sual: Neftin son distillat məhsulu hansıdır? (Çəki: 1)

- Qudron
  - Benzin
  - Kerosin
  - Dizel yanacağı
  - Mazut
- 

## **BÖLMƏ: 06 02**

Ad	06 02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Neftin tərkibində olan müxtəlif karbohidrogen qruplarının miqdarına görə təsnifatı hansı alım tərəfindən verilmişdir? (Çəki: 1)

- H.Hefer
- V.Q.Şuxov
- M.V.Lomonosov
- İ.M.Qubkin

Sual: Neftlər tərkibində olan müxtəlif karbohidrogen qruplarının miqdarına görə təsnifatlaşdırılması necə adlanır? (Çəki: 1)

- Kimyəvi təsnifat
  - Sənaye təsnifatı
  - Standart təsnifatı
  - Beynəlxalq təsnifat
  - Əmtəəşunaslıq təsnifatı
- 

Sual: Sənaye təsnifatına görə neftlər neçə qrupa bölünürlər? (Çəki: 1)

- 3
  - 2
  - 4
  - 5
  - 6
- 

Sual: Sənaye təsnifatına görə neftlər hansı qruplara bölünürlər? (Çəki: 1)

- Yüngül, ağırlaşmış və ağır
  - Yüngül, xüsusi yüngül və ağır
  - Yüngül, ağır və orta ağır
  - Yüngül, xüsusi yüngül, orta ağır
  - Xüsusi yüngül, orta ağır və ağır
- 

Sual: Kükürdün miqdarına görə neftlər neçə qrupa bölünür (Çəki: 1)

- 2
  - 3
  - 4
  - 5
  - 6
- 

Sual: Kükürdün miqdarına görə neftlər hansı qruplaraaa bölünür? (Çəki: 1)

- Az kükürdlü və kükürdlü
  - Kükürdlü və kükürdsüz
  - Az kükürdlü və kükürdsüz
  - Az kükürdlü və yüksək kükürdlü
  - Yüksək kükürdlü və kükürdsüz
- 

Sual: Qatranlı maddələrin miqdarına görə neftlər neçə qrupa bölünürlər? (Çəki: 1)

- 3
  - 2
  - 4
  - 5
  - Qruplara bölünmür
-

Sual: Qatranlı maddələrin miqdarına görə neftlər hansı qrupa bölünür? (Çəki: 1)

- Az qatranlı, qatranlı, çox qatranlı
  - Az qatranlı, qatranlı, xüsusi qatranlı
  - Az qatranlı, qatranlı, qatransız
  - Qatranlı, qatransız, xüsusi qatranlı
  - Az qatranlı, çox qatranlı, qatransız
- 

Sual: Parafinin miqdarına görə neftlər neçə qrupa bölünür? (Çəki: 1)

- 3
  - 2
  - 4
  - 5
  - 6
- 

Sual: Parafinin miqdarına görə neftlər hansı qrupa bölünür? (Çəki: 1)

- Parafinsiz, az parafinli, parafinli
  - Parafinsiz, az parafinli, çox parafinli
  - Parafinsiz, az parafinli, xüsusi parafinli
  - Az parafinli, parafinli, çox parafinli
  - Az parafinli, çox parafinli, xüsusi parafinli
- 

Sual: Neft yanacaqları təyinatına görə neçə əsas qrupa bölünür? (Çəki: 1)

- 2
  - 4
  - 5
  - 6
  - 3
- 

Sual: Neft yanacaqları təyinatına görə hansı əsas qruplara bölünür? (Çəki: 1)

- Mühərrik və qazanxana-soba
  - Mühərrik və karbürator
  - Mühərrik və dizel
  - Karbürator və dizel
  - Karbürator və reaktiv
- 

Sual: Suyun və xloridlərin miqdarına görə neftlər neçə qrupa bölünür? (Çəki: 1)

- 3
  - 2
  - 4
  - 5
  - 6
- 

Sual: Hansı təsnifat neftin kimyəvi təsnifatı adlanır? (Çəki: 1)

- Tərkibdə olan karbophidrogenlərin miqdarına görə təsnifat

- Tərkibdə olan kükürdün miqdarına görə təsnifat
  - Tərkibdə olan qatranlı maddələrin miqdarına görə təsnifat
  - Tərkibdə olan yağların miqdarına görə təsnifat
  - Tərkibdə olan suyun və xloridlərin miqdarına görə təsnifat
- 

Sual: Hazırda Rusiya Federasiyasında tətbiq olunan yeni təsnifata əsasən neftlər  $20^{\circ}\text{C}$  - də sıxlığına görə neçə tipə bölünür? (Çəki: 1)

- 5
  - 6
  - 4
  - 3
  - 2
- 

### **BÖLMƏ: 06 03**

Ad	06 03
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Tərkibində neçə faiz kükürd olan neftlər az kükürdlü neftlər adlanır? (Çəki: 1)

- 0,5-ə qədər
  - 0,3-ə qədər
  - 0,1-ə qədər
  - 0,6-ə qədər
  - 0,7-ə qədər
- 

Sual: Tərkibində neçə faiz kükürd olan neftlər kükürdlü neftlər adlanır? (Çəki: 1)

- 0,5-dən çox
  - 0,5-dən az
  - 0,3-dən çox
  - 0,2-dən çox
  - 0,1-dən çox
- 

Sual: Qatranlı neftlərdə qatranın miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- 8-28
  - 8-dən çox
  - 17
  - 8-18
  - 17-dən çox
- 

Sual: Yüksək oktanlı benzin verən neftlərdə oktan ədədi neçə olur? (Çəki: 1)

- 72-dən yüksək
  - 65-dən yüksək
  - 90-dan yüksək
  - 95
  - 100
- 

Sual: Daxiliyanma mühərriklərində istifadə olunan yanacaqlar hansı qruplara bölünür? (Çəki: 1)

- Karbürator və dizel
  - Karbürator və reaktiv
  - Dizel və reaktiv
  - Mühərrik və qazanxana-soba
  - Mühərrik və karbürator
- 

Sual: Qazanxana-soba yanacaqları hansı qruplara bölünür? (Çəki: 1)

- Qazanxana, qaz-turbin və məişət
  - Mühərrik, qazanxana və məişət
  - Qazanxana, qaz-turbin və mühərrik
  - Qaz-turbin, mühərrik və məişət
  - Qaz-turbin, mühərrik və karbürator
- 

Sual: Yalnız neftin kimyəvi tərkibini əks etdirən təsnifat hansı İnstytut tərəfindən verilmişdir? (Çəki: 1)

- Qroznı Elmi tədqiqat Neft İnstитutu
  - Bujdapeşt Elmi tədqiqat Neft İnstитutu
  - Moskva Elmi tədqiqat Neft İнституту
  - Rostov Elmi tədqiqat Neft İнституту
  - Plexanov Elmi tədqiqat Neft İнституту
- 

Sual: Parafin əsaslı neftlərin fraksiyalarında hansı komponentlər üstünlük təşkil edir? (Çəki: 1)

- Alkanlar
  - Tsikloalkanlar
  - Alkanlar və tsikloalkanlar
  - Arenlər
  - Alkanlar və arenlər
- 

Sual: Parafin – naften əsaslı neftlərin fraksiyalarında hansı komponentlər üstünlük təşkil edir? (Çəki: 1)

- Alkanlar və tsikloalkanlar
  - Alkanlar
  - Tsikloalkanlar
  - Arenlər
  - Alkanlar və arenlər
-

Sual: Naften əsaslı neftlərin fraksiyalarında hansı komponentlər üstünlük təşkil edir?  
(Çəki: 1)

- Tsikloalkanlar
  - Alkanlar və tsikloalkanlar
  - Alkanlar
  - Arenlər
  - Alkanlar və arenlər
- 

Sual: Parafin-naften-aromatik tipli neftlərin fraksiyaları hansı karbohidrogenlərdən ibarətdir? (Çəki: 1)

- Alkanlar, tsikloalkanlar və arenlər
  - Alkanlar və arenlər
  - Alkanlar və tsikloalkanlar
  - Tsikloalkanlar və arenlər
  - Tsikloalkanlar
- 

Sual: Naften-aromatik tipli neftlərdə hansı karbohidrogenlər üstünlük təşkil edir? (Çəki: 1)

- Tsikloalkanlar və arenlər
  - Alkanlar, tsikloalkanlar və arenlər
  - Alkanlar və arenlər
  - Alkanlar və tsikloalkanlar
  - Arenlər
- 

Sual: Aromatik əsaslı neftlərdə və onların fraksiyalarında hansı sinif karbohidrogenlər üstünlük təşkil edir? (Çəki: 1)

- Arenlər
  - Tsikloalkanlar və arenlər
  - Alkanlar, tsikloalkanlar və arenlər
  - Alkanlar və arenlər
  - Alkanlar və tsikloalkanlar
- 

Sual: Hansı neft aromatik əsaslı neftlərə aiddir? (Çəki: 1)

- Qazaxstan
  - Qroznı
  - Azərbaycan
  - Kanada
  - Özbəkstan
- 

Sual: Hansı neftlərdə tsikloalkanların miqdarı daha yüksək göstəriciyə malikdir (Çəki: 1)

- Naften əsaslı
  - Naften-aromatik əsaslı
  - Aromatik əsaslı
  - Parafin əsaslı
  - Parafin-naften əsaslı
-

Sual: Hansı neftlərin bütün fraksiyaları əsasən alkanlardan ibarətdir? (Çəki: 1)

- Parafin əsası
  - Naften əsası
  - Naften-aromatik əsası
  - Aromatik əsası
  - Parafin-naften əsası
- 

Sual: Hansı neftlərdə alkanlar və tsikloalkanlar üstünlük təşkil edir? (Çəki: 1)

- Parafin-naften əsası
  - Parafin əsası
  - Naften əsası
  - Naften-aromatik əsası
  - Aromatik əsası
- 

Sual: Hansı neftlərdə hər üç sinifdən olan karbohidrogenlər eyni miqdardadırlar? (Çəki: 1)

- Parafin-naften-aromatik
  - Parafin-naften əsası
  - Parafin əsası
  - Naften-aromatik əsası
  - Naften əsası
- 

Sual: Hansı neftlərdə tsikloalkanlar və arenlər üstünlük təşkil edir? (Çəki: 1)

- Naften-aromatik əsası
  - Parafin-naften-aromatik
  - Parafin-naften əsası
  - Parafin əsası
  - Naften əsası
- 

Sual: Hansı neftlərin bütün fraksiyalarında arenlər üstünlük təşkil edir? (Çəki: 1)

- Aromatik əsası
  - Parafin-naften-aromatik
  - Parafin-naften əsası
  - Parafin əsası
  - Naften əsası
- 

Sual: Hazırda Rusiya Federasiyasında tətbiq olunan yeni təsnifata əsasən neftlər kükürdün miqdarına görə neçə sinifə bölünür? (Çəki: 1)

- 4
  - 3
  - 2
  - 5
  - 6
- 

Sual: Parafinli neftlərin tərkibində parafinin miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- 2-dən çox
  - 1-2
  - 1-dən çox
  - 1-0,5
  - 1,5-2
- 

Sual: Parafinsiz neftlərin tərkibində parafinin miqdarı maksimum neçə faiz təşkil edir?  
(Çəki: 1)

- 1
  - 0,5
  - 0,4
  - 1,5
  - 0,7
- 

### **BÖLMƏ: 07 01**

Ad 07 01

Suallardan 7

Maksimal faiz 7

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

---

Sual: Oktan ədədi hansı qarışığın detonasiyaya davamlılığı ilə müqayisə edilərək müəyyən edilir? (Çəki: 1)

- Izooktan və normal heptan
  - Izooktan və pentan
  - Heptan və pentan
  - Izopropan və heptan
  - Izobutan və normal heptan
- 

Sual: Hansı karbohidrogenin oktan ədədi şərti olaraq 100 qəbul edilir? (Çəki: 1)

- Izooktan
  - Oktan
  - Setan
  - Heptan
  - Izohexan
- 

Sual: Hansı karbohidrogenin oktan ədədi şərti olaraq "0" qəbul edilir? (Çəki: 1)

- Normal heptan
  - Izohexan
  - Izooktan
  - Oktan
  - Setan
-

Sual: Hansı markalı benzinin oktan ədədi 96-dır? (Çəki: 1)

- A-96
  - A-92
  - A-93
  - A-80
  - Al-98
- 

Sual: Hansı komponent benzinlərin oktan ədədini yüksəltmək üçün tərkibə əlavə edilir? (Çəki: 1)

- Antidetonator
  - Detonator
  - Katalizator
  - Durulaşdırıcı
  - Rəngləyici
- 

Sual: Oktan ədədi hansı yanacağın əsas keyfiyyət göstəricisidir? (Çəki: 1)

- Karbürator yanacaqlarının
  - Dizel yanacaqlarının
  - Aviasiya yanacaqlarının
  - Sürtkü yağlarının
  - Qazanxana-soba yanacaqlarının
- 

Sual: Hansı keyfiyyət göstəricisi avtomobil benzinlərini xarakterizə etmir? (Çəki: 1)

- Setan ədədi
  - Oktan ədədi
  - Detonasiya davamlılığı
  - Alışma temperaturu
  - Özlülük
- 

## **BÖLMƏ: 07 02**

Ad	07 02
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Benzini təşkil edən karbohidrogenlərin orta molekulyar çəkisi nə qədərdir? (Çəki: 1)

- 100
- 50
- 200
- 250
- 300

---

Sual: Benzinin bir yanacaq kimi əsas xüsusiyyəti hansıdır? (Çəki: 1)

- Detonasiyaya davamlı olması
  - Donmaya davamlı olması
  - Buxarlanmaya davamlı olması
  - Korroziyaya davamlı olması
  - Kristallaşmaya davamlı olması
- 

Sual: Detonasiya nədir? (Çəki: 1)

- Yanacağın mühərrikdə partlayışla yanmasıdır
  - Yanacağın mühərrikdə qaynamasıdır
  - Yanacağın mühərrikdə buxarlanmasıdır
  - Yanacağın mühərrikdə donmasıdır
  - Yanacağın mühərrikdə korroziya yaratmasıdır
- 

Sual: Yanacağın detonasiyalı yanmaya müqavimət göstərmək qabliyyəti necə adlanır? (Çəki: 1)

- Detonasiyaya davamlılıq
  - Buxarlanmaya davamlılıq
  - Kristallaşmaya davamlılıq
  - Donmaya davamlılıq
- 

Sual: Benzinlərin detonasiyaya davamlılığı hansı göstərici ilə səciyyələnir? (Çəki: 1)

- Oktan ədədi
  - Setan ədədi
  - Özlülük indeksi
  - Sıxlıq
  - Kimyəvi sabitlik
- 

Sual: Hansı göstərici yüksək olan zaman benzinlər mühərikdə daha çox sıxıla bilər? (Çəki: 1)

- Oktan ədədi
  - Setan ədədi
  - Özlülük indeksi
  - Sıxlıq
  - Kimyəvi sabitlik
- 

Sual: Benzini detonasiya davalığını qiymətləndirən zaman etalon nümunə kimi hansı karbohidrogenlərin qarışığı götürür? (Çəki: 1)

- Izooktan və normal heptan
  - Izooktan və pentan
  - Heptan və pentan
  - Izopropan və heptan
  - Izobutan və normal heptan
-

Sual: Əgər benzin tərkibində 76% izooktan və 24% heptan olan qarışq kimi detonasiya edirsə onun oktan ədədi neçəyə bərabər olacaqdır? (Çəki: 1)

- 76
  - 24
  - 100
  - 90
  - 98
- 

Sual: Mühərrik və tədqiqat üsulu ilə alınan oktan ədədləri arasındaki fərq necə adlanır? (Çəki: 1)

- Benzinin həssaslığı
  - Benzinin alışma temperaturu
  - Benzinin faydalı iş əmsalı
  - Benzinin korroziya davamlığı
  - Benzinin səmərəliliyi
- 

Sual: Detonasiya davamlığını artırmaq üçün benzinə əlavə edilən maddələr necə adlanır (Çəki: 1)

- Antidetonator
  - Detonator
  - Katalizator
  - Durulaşdırıcı
  - Rəngləyici
- 

Sual: Daha səmərəli antidetonator kimi hansı maddədən istifadə olunur? (Çəki: 1)

- Tetraetilqurmuşun
  - Tetrametilqurmuşun
  - Tetrabutilqurmuşun
  - Manqan birləşmələri
  - Silisium birləşmələri
- 

Sual: Etil tərkibli antidetonator benzinin oktan ədədini neçə vahid yüksəldir? (Çəki: 1)

- 10-12
  - 4-6
  - 12-14
  - 12-16
  - 15-20
- 

Sual: Son dövrlərdə hansı zəhərli olmayan antidetonatorlardan istifadə olunur? (Çəki: 1)

- Manqan birləşmələri
  - Etil birləşmələri
  - Silisium birləşmələri
  - Alüminium birləşmələri
  - Xrom birləşmələri
-

Sual: Tetraetilqurmuşun antidentalatorunun mənfi cəhəti hansıdır? (Çəki: 1)

- Zəhərli olması
  - Tez oksidləşməsi
  - Korroziya yaratması
  - Kristallaşma yaratması
  - Maya dəyərinin çox olması
- 

Sual: Etilli benzinlərin zəhərli olduğunu bildirmək üçün nə edirlər? (Çəki: 1)

- Rəngləyirlər
  - Markada göstərirlər
  - İstifadəçilərə xəbərdarlıq edilir
  - Benzindolduran avtomatların üzərində işarə olunur
  - Standartlarda göstərilir
- 

Sual: Bəzi benzin markalarındaki "i" hərfi nəyi göstərir? (Çəki: 1)

- Oktan ədədinin tədqiqat üsulu ilə təyin edildiğini
  - Oktan ədədinin mühərrik üsulu ilə təyin edildiğini
  - Karbürator yanacağı olduğunu
  - Dizel yanacağı olduğunu
  - Oktan ədədinin yüksək olduğunu
- 

Sual: Oktan ədədinin yüksək olması benzinin hansı xassəsini yüksəldir? (Çəki: 1)

- Benzinin mühərrikdə sıxılmasını
  - Benzinin kimyəvi stabilliyini
  - Benzinin termiki stabilliyini
  - Benzinin qatranlaşmağa davamlılığını
  - Benzinin özlülüyünü
- 

Sual: Əgər benzin tərkibində 93% izooktan və 7% heptan olan qarışq kimi detonasiya edirsə onun oktan ədədi neçəyə bərabər olacaqdır? (Çəki: 1)

- 93
  - 100
  - 86
  - 95
  - 72
- 

Sual: Əgər benzin tərkibində 98% izooktan və 2% heptan olan qarışq kimi detonasiya edirsə onun oktan ədədi neçəyə bərabər olacaqdır? (Çəki: 1)

- 98
  - 95
  - 93
  - 76
  - 72
-

Sual: Hansı markalı benzinin oktan ədədi tədqiqat üsulu ilə təyin edilmişdir? (Çəki: 1)

- Aİ-98
  - A-96
  - A-92
  - A-93
  - A-80
- 

Sual: Benzinin tərkibində aromatik karbohidrogenlərin miqdarının həddən artıq yüksəlməsi nəyə səbəb olur? (Çəki: 1)

- Ətraf mühitin çirkənməsinə
  - Oktan ədədimin azalmasına
  - Qatranlaşma temperaturunun yüksəlməsinə
  - Zəhərliliyin artmasına
  - Yanğın təhlükəsinin artmasına
- 

### **BÖLMƏ: 07 03**

Ad 07 03

Suallardan 50

Maksimal faiz 50

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

---

Sual: Benzinin tərkibində karbon neçə faiz təşkil edir? (Çəki: 1)

- 85
  - 90
  - 65
  - 50
  - 75
- 

Sual: Benzinin tərkibində hidrogenin miqdarı təxminən neçə faiz təşkil edir? (Çəki: 1)

- 15
  - 10
  - 18
  - 20
  - 25
- 

Sual: Benzinin sıxlığı hansı intervalda dəyişir(q/sm<sup>3</sup>)? (Çəki: 1)

- 0,70-0,78
  - 0,82-0,88
  - 0,95-1
  - 0,60-65
  - 0,65-0,70
-

Sual: Benzinin bərkimə temperaturu neçə °C-dir? (Çəki: 1)

- 60
  - 30
  - 35
  - 40
  - 25
- 

Sual: Detonasiyanın əsas səbəbi nədir? (Çəki: 1)

- Yanacaq qarışığında peroksidlərin yaranmasıdır
  - Yanacaq qarışığında turşuların yaranmasıdır
  - Yanacaq qarışığında duzların yaranmasıdır
  - Yanacaq qarışığında kristalların yaranmasıdır
  - Yanacaq qarışığının buxarlanmasıdır
- 

Sual: Benzin yanacağının, oktan ədədi məlum olan etalon nümunələrinin qarışığı ilə müqayisə edilməsi necə adlanır? (Çəki: 1)

- Benzinin antidetonasiya xassəsinin qiymətləndirilməsi
  - Bezinin setan ədədinin qiymətləndirilməsi
  - Bezinin əzələk indeksinin qiymətləndirilməsi
  - Bezinin sıxlığının təyin edilməsi
  - Bezinin kimyəvi sabitliyinin qiymətləndirilməsi
- 

Sual: Yanacağa etil mayesi şəklində hansı miqdarda antidetonator əlavə edilir( $q/kq$ )?  
(Çəki: 1)

- 0,5-1
  - 0,8-1,2
  - 1-2
  - 1-1,5
  - 1,5-2
- 

Sual: Hansı markalı benzin istifadə mövsümünə görə növlərə bölünmür? (Çəki: 1)

- Aİ-98
  - A-95
  - A-72
  - A-93
  - A-76
- 

Sual: Sıxılma dərəcəsi yüksək olmayan mühərriklərin istismarı üçün hansı markalı benzindən istifadə olunur? (Çəki: 1)

- A-72
  - Aİ-98
  - Aİ-93
  - A-95
  - A-76
-

Sual: Benzinin keyfiyyətini və buxarlanma qabliyyətini xarakterizə edən mühüm göstərici hansıdır? (Çəki: 1)

- Fraksiya tərkibi
  - Sıxlıq
  - Özlülük
  - Molekul çekisi
  - Kimyəvi sabitliyi
- 

Sual: Benzinin fraksiya tərkibi hansı cihazda təyin edilir? (Çəki: 1)

- Neft məhsullarının distilləsi üçün nəzərdə tutulan cihazda
  - Neft məhsullarının alışma temperaturunu təyin etmək üçün olan cihazda
  - Yanacağın oktan ədədini təyin etmək üçün olan cihazda
  - Neft məhsullarının qaynama temperaturunu təyin etmək üçün olan cihazda
  - Neft məhsullarının buxarlanma temperaturunu təyin etmək üçün olan cihazda
- 

Sual: Avtomobil benzirlərinin buxarlanması hansı temperaturlarda baş verir(°C)? (Çəki: 1)

- 35-205
  - 30-180
  - 35-150
  - 40-300
  - 25-200
- 

Sual: Hansı temperatur benzinin yüngül fraksiyasının buxarlandığı temperatur hesab edilir? (Çəki: 1)

- Distillə zamanı yanacağın 10%-nin buxarlanıb qurtardığı temperatur
  - Distillə zamanı yanacağın 50%-nin buxarlanıb qurtardığı temperatur
  - Distillə zamanı yanacağın 75%-nin buxarlanıb qurtardığı temperatur
  - Distillə zamanı yanacağın 90%-nin buxarlanıb qurtardığı temperatur
  - Distillə zamanı yanacağın tamamilə buxarlanıb qurtardığı temperatur
- 

Sual: Benzinin qış növü üçün yanacağın 10%-nin buxarlanma temperaturu maksimum neçə °C olmalıdır? (Çəki: 1)

- 55
  - 60
  - 70
  - 65
  - 75
- 

Sual: Benzinlərin yay növü üçün yanacağın 10%-nin buxarlanma temperaturu maksimum neçə °C olmalıdır? (Çəki: 1)

- 70
- 72
- 75
- 78

Sual: Distillə zamanı yanacağın 50%-nin buxarlanma temperaturu nəyi xarakterizə edir? (Çəki: 1)

- Ağır fraksiyaların miqdarnı
  - Yüngül fraksiyaların miqdarnı
  - Qaynama temperaturunu
  - Buxarlanma temperaturunu
  - Kristallaşma temperaturunu
- 

Sual: Benzinin yay növü üçün yanacağın 90%-nin buxarlanma temperaturu maksimum neçə °C olmalıdır? (Çəki: 1)

- 100
  - 110
  - 90
  - 80
  - 120
- 

Sual: Benzinin qış növü üçün yanacağın 90%-nin buxarlanma temperaturu maksimum neçə °C olmalıdır? (Çəki: 1)

- 110
  - 100
  - 120
  - 125
  - 130
- 

Sual: Distillə zamanı yanacağın 90%-nin buxarlanma temperaturu nəyi xarakterizə edir? (Çəki: 1)

- Benzinin mühərrikdə tam buxarlanması
  - Ağır fraksiyaların miqdarnı
  - Yüngül fraksiyaların miqdarnı
  - Qaynama temperaturunu
  - Kristallaşma temperaturunu
- 

Sual: Benzinin mühərrikdə müxtəlif kimyəvi dəyişikliklərə qarşı davamlılığını səciyyələndirən göstərici hansıdır? (Çəki: 1)

- Kimyəvi sabitlik
  - Kimyəvi aktivlik
  - Detonasiya davamlılığı
  - Oksidləşməyə davamlılıq
  - Qətranlaşmaya davamlılıq
- 

Sual: Standarta əsasən qatranın miqdarı benzinlər üçün nə qədər təyin edilir (mq/100ml)? (Çəki: 1)

- 7-15

- 6-13
  - 8-16
  - 10-20
  - 2-5
- 

Sual: Benzinlərin kimyəvi sabitliyi laboratoriyyada hansı təyiq və temperatur şəraitində təyin edilir(Mpa;°C)? (Çəki: 1)

- 0,7; 100
  - 0,5; 200
  - 0,5; 250
  - 0,9; 300
  - 0,7; 150
- 

Sual: Benzinlərin kimyəvi sabitliyi hansı göstərici ilə ifadə olunur? (Çəki: 1)

- İnduksiya müddəti
  - Oksidləşmə temperaturu
  - Oksidləşmə indeksi
  - Korroziya indeksi
  - Qatranlaşma müddəti
- 

Sual: Müxtəlif markalı avtomobil benzinlərinin induksiya müddəti hansı göstəricidən az olmamalıdır(dəqiqə ilə)? (Çəki: 1)

- 450-900
  - 500-100
  - 350-800
  - 250-600
  - 150-500
- 

Sual: Yanacağın kimyəvi davamlılığını artırmaq üçün tərkibə hansı maddələr əlavə edilir? (Çəki: 1)

- Antioksidləşdiricilər
  - Antidetonatorlar
  - Oksidləşdiricilər
  - Bərpaedicilər
  - Qələvilər
- 

Sual: Yanacaq vahidində olan turşuların neytrallaşdırılması üçün lazım olan qələvinin (KOH) milliqramlarla miqdarı hansı göstəricini ifadə edir? (Çəki: 1)

- Turşuluq
  - Qələvilik
  - Qətranlılıq
  - Oksidləşməyə davamlılıq
  - Kimyəvi davamlılıq
- 

Sual: Standart üzrə benzinin turşuluğu maksimum neçə qr. olmalıdır? (Çəki: 1)

- 3
  - 2
  - 4
  - 5
  - 6
- 

Sual: Cilalanmış mis lövhənin benzinlə korroziyaya uğramasını sınaqdan keçirməklə nəyi təyin edirlər? (Çəki: 1)

- Benzinintərkibində kükürdün miqdarını
  - Benzinintərkibində azotun miqdarını
  - Benzinintərkibində turşuların miqdarını
  - Benzinintərkibində qatranlı maddələrin miqdarını
  - Benzinintərkibində karbohidrogenlərin miqdarını
- 

Sual: Benzinin markasından asılı olaraq tərkibində kükürdün miqdarı hansı intervalda dəyişir? (Çəki: 1)

- 0,10-0,15
  - 0,08-0,12
  - 0,12-0,16
  - 0,14-0,18
  - 0,15-2
- 

Sual: Benzinin tərkibində sərbəst suyun mövcudluğu hansı göstəricidən asılıdır? (Çəki: 1)

- Benzinin hiqroskopikliyindən
  - Benzinin sıxlığından
  - Benzinin molekul çekisindən
  - Benzinin özlülüyündən
  - Benzinin buxarlanma temperaturundan
- 

Sual: Hansı karbohidrogenlər detonasiyaya daha çox davamlıdır? (Çəki: 1)

- Aromatik və izoparafinlər
  - Aromatik və normal parafinlər
  - Izoparafinlər və normal parafinlər
  - Aromatik və naftenlər
  - Izoparafinlər və naftenlər
- 

Sual: Müxtəlif proseslərdən alınan benzin fraksiyalarının qarışdırılması ilə əldə edilən yanacaqlar üçün hansı göstərici əhəmiyyət kəsb edir (Çəki: 1)

- Qarışdırmanın oktan ədədi
  - Oktan ədədi
  - Setan ədədi
  - Qarışdırmanın setan ədədi
  - Heptan ədədi
-

Sual: Yüksek oktanlı aviasiya və avtomobil benzinlərinin ən yaxşı komponentləri hansılardır? (Çəki: 1)

- Izoparafinlər və aromatik karbohidrogenlər
  - Izoparafinlər və normal parafinlər
  - Izoparafinlər və naftenlər
  - Normal parafinlər və naftenlər
  - Izoparafinlər və olefinlər
- 

Sual: Benzinin buxarlanması və buxar tıxacları əmələ gətirməyə meylliyi hansı göstərici ilə xarakterizə edilir? (Çəki: 1)

- Buxarlanma indeksi
  - Oktan indeksi
  - Setan indeksi
  - Özlülük indeksi
  - Qaynama indeksi
- 

Sual: Ekoloji təmizliyi qorumaq üçün benzinin tərkibində hansı komponentlərin miqdarı məhdudlaşdırılır? (Çəki: 1)

- Aromatik karbohidrogenlərin
  - Parafin karbohidrogenlərinin
  - Izoparafinlərin
  - Naften karbohidrogenlərinin
  - Olefinlərin
- 

Sual: Parafin karbohidrogenlərində qarışdırmanın oktan ədədi həqiqi oktan ədədindən neçə vahid çoxdur? (Çəki: 1)

- 4
  - 3
  - 5
  - 2
  - 1
- 

Sual: İnduksiya müddəti benzinlərin hansı xassəsini ifadə edir? (Çəki: 1)

- Kimyəvi stabillik
  - Özlülük
  - Sıxlıq
  - Termiki stabillik
  - Kristallaşma temperaturu
- 

Sual: Yanacağın tərkibində ağır fraksiyaların miqdarı hansı göstərici ilə xarakterizə edilir? (Çəki: 1)

- Distillə zamanı yanacağın 50%-nin buxarlanma temperaturu ilə
- Distillə zamanı yanacağın 80%-nin buxarlanma temperaturu ilə
- Distillə zamanı yanacağın 90%-nin buxarlanma temperaturu ilə
- Distillə zamanı yanacağın 30%-nin buxarlanma temperaturu ilə
- Distillə zamanı yanacağın 10%-nin buxarlanma temperaturu ilə

---

Sual: Benzinin mühərrikdə tam buxarlanması hansı göstərici ilə xarakterizə edilir? (Çəki: 1)

- Distillə zamanı yanacağın 90%-nin buxarlanma temperaturu ilə
  - Distillə zamanı yanacağın 50%-nin buxarlanma temperaturu ilə
  - Distillə zamanı yanacağın 80%-nin buxarlanma temperaturu ilə
  - Distillə zamanı yanacağın 30%-nin buxarlanma temperaturu ilə
  - Distillə zamanı yanacağın 10%-nin buxarlanma temperaturu ilə
- 

Sual: Yanacağın tərkibində yüngül fraksiyaların miqdarı hansı göstərici ilə xarakterizə edilir? (Çəki: 1)

- Distillə zamanı yanacağın 10%-nin buxarlanma temperaturu ilə
  - Distillə zamanı yanacağın 90%-nin buxarlanma temperaturu ilə
  - Distillə zamanı yanacağın 50%-nin buxarlanma temperaturu ilə
  - Distillə zamanı yanacağın 80%-nin buxarlanma temperaturu ilə
  - Distillə zamanı yanacağın 30%-nin buxarlanma temperaturu ilə
- 

Sual: Benzinin neçə həcm faizinin qovulma temperaturu onun buraxılış xassələrini təyin edir? (Çəki: 1)

- 10
  - 20
  - 30
  - 50
  - 90
- 

Sual: ABŞ-da benzinin buraxılış xassələri onun neçə °C-yə qədər qovulan hissəsinin miqdarı ilə təyin edilir? (Çəki: 1)

- 70
  - 80
  - 75
  - 85
  - 90
- 

Sual: Mühərrikin bir iş rejimindən digər iş rejiminə keçmə sürəti benzinin hansı göstəricisi ilə xarakterizə edilir? (Çəki: 1)

- Yanacağın 50% həcminin buxarlanma temperaturu ilə
  - Yanacağın 10% həcminin buxarlanma temperaturu ilə
  - Yanacağın 60% həcminin buxarlanma temperaturu ilə
  - Yanacağın 70% həcminin buxarlanma temperaturu ilə
  - Yanacağın 90% həcminin buxarlanma temperaturu ilə
- 

Sual: Mühərrikdə çox yüngül benzinlərin istifadə olunması hansı çətinliyə səbəb olur? (Çəki: 1)

- Buxar tixaclarının yaranmasına
- Detonasiyanın yaranmasına

- Korroziyanın yaranmasına
  - Kimyəvi stabilliyin pozulmasına
  - Ekologianın çirknlənməsinə
- 

Sual: Mühərrikin müxtəlif iş şəraitlərinə uyğunluq dərəcəsini benzinin hansı göstəricisi xarakterizə edir? (Çəki: 1)

- Benzinin həssaslığı
  - Benzinin oktan ədədi
  - Mühərrik oktan ədədi
  - Tədqiqat oktan ədədi
  - Benzinin yüngüllüyü
- 

Sual: Avtomobilərin şəhər şəraitində hərəkəti zamanı hansı göstərici benzini daha yaxşı xarakterizə edir? (Çəki: 1)

- Tədqiqat oktan ədədi
  - Oktan indeksi
  - Benzinin həssaslığı
  - Oktan ədədi
  - Mühərrik oktan ədədi
- 

Sual: Mühərrik və tədqiqat oktan ədədləri arasındaki orta ədədi qiymət necə adlanır? (Çəki: 1)

- Oktan indeksi
  - Buxarlanması indeksi
  - Tədqiqat oktan ədədi
  - Benzinin həssaslığı
  - Mühərrik oktan ədədi
- 

Sual: Hansı göstərici mühərrikin intensiv iş şəraitində benzini daha yaxşı xarakterizə edir? (Çəki: 1)

- Mühərrik oktan ədədi
  - Oktan indeksi
  - Buxarlanması indeksi
  - Tədqiqat oktan ədədi
  - Benzinin həssaslığı
- 

Sual: Benzinin həssaslığı nədir? (Çəki: 1)

- Mühərrik və tədqiqat üsulu ilə əldə dilən oktan ədədləri arasındaki fərqdir
  - Mühərrik və tədqiqat oktan ədədləri arasındaki orta ədədi qiymətdir
  - Mühərrik üsulu ilə əldə edilən oktan ədədidir
  - Tədqiqat üsulu ilə əldə edilən oktan ədədidir
  - Benzinin sortunu ifadə edən göstəricidir
- 

Sual: Oktan indeksi nədir? (Çəki: 1)

- Mühərrik və tədqiqat oktan ədədləri arasındaki orta ədədi qiymətdir

- Mühərrik və tədqiqat üsulu ilə əldə dilən oktan ədədləri arasındakı
  - Mühərrik üsulu ilə əldə edilən oktan ədədidir
  - Tədqiqat üsulu ilə əldə edilən oktan ədədidir
  - Benzinin sortunu ifadə edən göstəricidir
- 

## **BÖLMƏ: 08 01**

Ad	08 01
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Setanın öz-özünə alovlanması neçəyə bərabər götürülür? (Çəki: 1)

- 100-ə
  - 90-a
  - 80-ə
  - 70-ə
  - 0-a
- 

Sual: α-metilnaftalin karbohidrogeninin öz-özünə alovlanması neçəyə bərabər götürülür?  
(Çəki: 1)

- 0-a
  - 100-ə
  - 90-a
  - 80-ə
  - 70-ə
- 

Sual: Dizel yanacaqlarında ilk kristalların əmələ gəldiyi temperatur necə adlanır? (Çəki: 1)

- Kristallaşma temperaturu
  - Tutqunlaşma temperaturu
  - Buxarlanması temperaturu
  - Qaynama temperaturu
  - Bərkimə temperaturu
- 

Sual: Setan ədədi hansı yanacağın əsas keyfiyyət göstəricisidir? (Çəki: 1)

- Dizel yanacaqlarının
  - Mazutun
  - Karbürator yanacaqlarının
  - Aviasiya yanacaqlarının
  - Sürtkü yağılarının
- 

## **BÖLMƏ: 08 02**

Ad	08 02
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Dizel yanacaqlarının əsas keyfiyyət göstəricisi hansıdır? (Çəki: 1)

- Öz-özünə alovlanma temperaturu
  - Fraksiya tərkibi
  - Qaynama temperaturu
  - Buxarlanma temperaturu
  - Kimyəvi davamlılıq
- 

Sual: Dizel yanacaqlarının öz-özünə alovlanma temperaturu hansı göstərici ilə ifadə olunur? (Çəki: 1)

- Setan ədədi
  - Oktan ədədi
  - Nonan ədədi
  - Özlülük indeksi
  - Detonasiyaya davamlılıq
- 

Sual: Setan ədədini təyin edən zaman etalon kimi hansı maddələrin qarışığı götürülür? (Çəki: 1)

- Setan və α-metilnaftalin
  - Butan və α-metilnaftalin
  - Oktan və α-metilnaftalin
  - Setan və β-metilnaftalin
  - Propan və α-metilnaftalin
- 

Sual: Dizel yanacağı nümunəsinin öz-özünə alovlanma temperaturunun etalon qarışığın öz-özünə alovlanma temperaturu ilə müqayisə edilməsi yolu ilə hansı göstərici təyin edilir? (Çəki: 1)

- Setan ədədi
  - Oktan ədədi
  - Nonan ədədi
  - Özlülük indeksi
  - Detonasiyaya davamlılıq
- 

Sual: Dizel yanacaqları əsasən hansı özlülükə səciyyələnir? (Çəki: 1)

- Kinematik özlülük
- Nisbi özlülük
- Mütləq özlülük
- Əsas özlülük

Xüsusi özlülük

---

Sual: Sınaqdan keçirilən dizel yanacağı özünü 45% setandan və 55% α-metilnaftalindən ibarət olan qarışq kimi apararsa həmin dizel yanacağının setan ədədi necə qəbul edilir? (Çəki: 1)

- 45
  - 55
  - 65
  - 75
  - 100
- 

Sual: Setan ədədi artan zaman öz-özünə alovlanması temperaturu necə dəyişir? (Çəki: 1)

- Azalır
  - Artır
  - 2dəfə artır
  - 4dəfə artır
  - Dəyişmir
- 

Sual: Dizel yanacaqlarının öz faza bircinsliyini itirməyə başladığı temperatur necə adlanır? (Çəki: 1)

- Tutqunlaşma temperaturu
  - Buxarlanması temperaturu
  - Qaynama temperaturu
  - Bərkimə temperaturu
  - Donma temperaturu
- 

Sual: Yanacağın öz mütəhəkkirliyini tamamilə itirdiyi temperatur necə adlanır? (Çəki: 1)

- Donma temperaturu
  - Kristallaşma temperaturu
  - Tutqunlaşma temperaturu
  - Buxarlanması temperaturu
  - Qaynama temperaturu
- 

Sual: Hansı karbohidrogenlər aşağı donma temperaturuna malikdirlər? (Çəki: 1)

- Parafin
  - Naften
  - Aromatik
  - Olefin
  - Doymuş
- 

Sual: Hansı karbohidrogenlər yüksək donma temperaturuna malikdirlər? (Çəki: 1)

- Naften
- Parafin
- Aromatik
- Olefin

Doymuş

---

Sual: Mühərrikin normal işləməsi üçün dizel yanacağının tutqunlaşma temperaturu ətraf mühitin temperaturundan neçə °C aşağı olmalıdır? (Çəki: 1)

- 3-5
  - 2-4
  - 3-8
  - 8-10
  - 10-12
- 

Sual: Ətraf mühitin temperaturu 0° və ondan yüksək olduqda hansı marka dizel yanacağından istifadə edilir? (Çəki: 1)

- L
  - Z
  - A
  - B
  - M
- 

Sual: Havanın temperaturu -20°C və ondan aşağı olduqda hansı markalı dizel yanacağından istifadə olunur (Çəki: 1)

- Z
  - L
  - A
  - B
  - M
- 

Sual: Havanın temperaturu -50°C və ondan aşağı olduqda hansı markalı dizel yanacağından istifadə olunur? (Çəki: 1)

- A
  - L
  - Z
  - B
  - M
- 

Sual: Dizel yanacaqları üçün setan ədədinin norması minimum nə qədər müəyyən edilir? (Çəki: 1)

- 45
  - 35
  - 55
  - 65
  - 75
- 

Sual: Tərkibində olan kükürdün miqdarına görə dizel yanacaqları neçə növə bölünür? (Çəki: 1)

- 2

- 3
  - 4
  - 5
  - 6
- 

Sual: Hansı dizel yanacağının markalanmasına kükürdün miqdarı daxil edilir? (Çəki: 1)

- A
  - L
  - Z
  - B
  - M
- 

Sual: Setan ədədi dizel yanacaqlarının hansı xassəsini xarakterizə edir? (Çəki: 1)

- Öz-özünə alovlanma
  - Sıxılma dərəcəsini
  - Özlülük
  - Kimyəvi stabillik
  - Termiki stabillik
- 

Sual: Setan ədədi artan zaman oz-ozunə alovlanma temperaturu necə dəyişir? (Çəki: 1)

- Azalır
  - Artır
  - 2dəfə artır
  - 4dəfə artır
  - Dəyişmir
- 

### **BÖLMƏ: 08 03**

Ad	08 03
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Sürətli mühərriklər üçün olan dizel yanacaqlarında özlülük hansı temperaturda təyin edilir(°C)? (Çəki: 1)

- 20
  - 30
  - 10
  - 40
  - 50
- 

Sual: Yavaş sürətli mühərriklər üçün olan dizel yanacaqlarında özlülük hansı

Sual: Dizel yanacaqlarının tutqunlaşma, kristallaşma və bərkimə temperaturu hansı göstəricidən asılıdır? (Çəki: 1)

- 50
  - 20
  - 30
  - 10
  - 40
- 

Sual: Dizel yanacaqlarının tutqunlaşma, kristallaşma və bərkimə temperaturu hansı göstəricidən asılıdır? (Çəki: 1)

- Fraksiya tərkibindən
  - Sıxlıqdan
  - Özlülükdən
  - Oktan ədədindən
  - Setan ədədindən
- 

Sual: Mühərrikin normal işləməsi üçün dizel yanacağın donma temperaturu ətraf mühitin temperaturundan neçə °C aşağı olmalıdır? (Çəki: 1)

- 10-12
  - 3-5
  - 2-4
  - 3-8
  - 8-10
- 

Sual: Kükürdün yaratdığı korroziyanın qarşısını almaq üçün dizel yanacağın tərkibinə aşqar kimi hansı maddə əlavə edilə bilər? (Çəki: 1)

- Sink birləşməsi
  - Silisium birləşməsi
  - Manqan birləşməsi
  - Qurmuşun birləşməsi
  - Dəmir birləşməsi
- 

Sual: Orta yanacaq nümunəsinin kağız filtirdən keçirilməsi yolu ilə dizel yanacaqlarının hansı göstəricisi müəyyən edilir? (Çəki: 1)

- Mexaniki qarışıqların miqdarı
  - Aktiv kükürdün miqdarı
  - Suyun miqdarı
  - Azotlu birləşmələrin miqdarı
  - Korroziyaya davamlılıq
- 

Sual: Nə üçün benzinə nisbətən dizel yanacaqlarında suyun miqdarı daha çoxdur? (Çəki: 1)

- Higroskopikliyinin yüksək olmasına görə
- Sıxlığının yüksək olmasına görə
- Alışma temperaturunun yüksək olmasına görə
- Molekul çekisinin yüksək olmasına görə
- Buxarlanması temperaturunun yüksək olmasına görə

---

Sual: Dizel yanacaqlarının setan ədədini artırmaq üçün tərkibə əsasən hansı aşqar əlavə edilir? (Çəki: 1)

- Izopropilnitrat
  - Gümüşnitrat
  - Tetraetilqurğuşun
  - Tetrametilqurğuşun
  - Manqan birləşmələri
- 

Sual: A markalı dizel yanacaqlarının tərkibində kükürdün miqdarı neçə faizdən yüksək olmamalıdır? (Çəki: 1)

- 0,4
  - 0,3
  - 0,5
  - 0,2
  - 0,6
- 

Sual: Hansı dizel yanacağının markalanmasına kükürdün miqdarı və alışma temperaturu daxil edilir? (Çəki: 1)

- L
  - Z
  - A
  - B
  - M
- 

Sual: Hansı dizel yanacağının markalanmasına kükürdün miqdarı və donma temperaturu daxil edilir? (Çəki: 1)

- Z
  - L
  - A
  - B
  - M
- 

Sual: Setan ədəinin çox yüksək olması nəyə səbəb olur? (Çəki: 1)

- Natamam yanmaya
  - Öz-özünə alovlanması temperaturunun artmasına
  - Korroziyanın artmasına
  - Özlülüğün artmasına
  - Sıxlığın artmasına
- 

Sual: Dizel yanacaqlarında setan ədədinin dəyişməsi standart üzrə hansı hədlərdə normalaşdırılır? (Çəki: 1)

- 40-50
- 50-55
- 30-40

- 35-40
  - 55-60
- 

Sual: Hansı karbohidrogenlər ən az setan ədədinə malikdirlər? (Çəki: 1)

- Aromatik
  - Olefin
  - Parafin
  - Normal alkanlar
  - Izoparafinlər
- 

Sual: Hansı karbohidrogenlər ən yüksək setan ədədinə malikdirlər? (Çəki: 1)

- Olefinlər
  - Aromatik karbohidrogenlər
  - Parafinlər
  - Izoparafinlər
  - Tsikloalkanlar
- 

### **BÖLMƏ: 09 01**

Ad	09 01
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Aşağıdakı markalardan hansı reaktiv-hava mühərrikləri üçün olan yanacaqlara aiddir? (Çəki: 1)

- TC-1
  - A-72
  - A-76
  - F-5
  - F-12
- 

Sual: Aşağıdakı markalardan hansı aviasiya benzinlərinə aiddir? (Çəki: 1)

- B-70
  - A-72
  - A-76
  - Aİ-93
  - Aİ-98
- 

Sual: Hansı markalı benzin aviasiya benzinlərinə aid deyil? (Çəki: 1)

- Aİ-98
- B-70

- B-91/115
  - B-95/130
  - B-100/130
- 

Sual: Hansı göstərici reaktiv yanacaqlar üçün əsas keyfiyyət göstəricisi hesab olunur? (Çəki: 1)

- Termiki stabillik
  - Oktan ədədi
  - Setan ədədi
  - Növlülük
  - Şərti özlülük indeksi
- 

## **BÖLMƏ: 09 02**

Ad	09 02
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Reaktiv-hava mühərrikləri üçün olan yanacaqların əsas keyfiyyət göstəricisi hansıdır? (Çəki: 1)

- Termiki stabillik
  - Sıxlıq
  - Qaynama temperaturu
  - Özlülük
  - Molekul kütləsi
- 

Sual: Termiki stabillik göstəricisi nəyə əsasən qiymətləndirilir? (Çəki: 1)

- Həll olmayan çöküntülərin miqdarına görə
  - Kükürdün miqdarına görə
  - Azotlu birləşmələrin miqdarına görə
  - Oksigenli birləşmələrin miqdarına görə
  - Parafin karbohidrogenlərinin miqdarına görə
- 

Sual: T-1 yanacağı tərkibcə hansı fraksiyadan ibarətdir? (Çəki: 1)

- Kerosindən
  - Benzindən
  - Liqroindən
  - Mazutdan
  - Ağ neftdən
- 

Sual: Hansı markalı reaktiv-hava mühərrikləri üçün olan yanacaq geniş fraksiya tərkiiət

malikdir? (Çəki: 1)

- T-2
  - T-1
  - TC-1
  - PT
  - JR-5
- 

Sual: Səs sürətindən yüksək sürətlə uçan təyyarələr üçün olan yanacaqlar hansı tip yanacaqlara aid edilir? (Çəki: 1)

- Üçüncü tip
  - İkinci tip
  - Birinci tip
  - Dördüncü tip
  - Beşinci tip
- 

Sual: Birinci tip reaktiv yanacaqlara hansı markalı yanacaq daxildir? (Çəki: 1)

- TC-1
  - T-2
  - T-6
  - JR-4
  - JR-6
- 

Sual: Hansı markalı yanacaq ikinci tip reaktiv yanacaqlara aiddir? (Çəki: 1)

- JR-4
  - JR-6
  - T-1
  - TC-1
  - T-6
- 

Sual: Hansı markalı yanacaq üçüncü tip reaktiv yanacaqlara aiddir? (Çəki: 1)

- T-6
  - T-1
  - T-2
  - TC-1
  - PT
- 

Sual: Yanacaq və havanın yanar qarışığının əmələ gəlmə sürətini xarakterizə edən göstərici hansıdır? (Çəki: 1)

- Buxarlanma temperaturu
  - Sıxlıq
  - Özlülük
  - Alovlanma temperaturu
  - Kristallaşma temperaturu
- 

Sual: Yanacağın his əmələ gətirməyə meylliyi hansı birləşmənin miqdərindən

Əhəmiyyətli drəcədə asılıdır? (Çəki: 1)

- Aromatik karbohidrogenlərin
  - Parafin karbohidrogenlərinin
  - Naften karbohidrogenlərinin
  - Kükürdlü birləşmələrin
  - Azotlu birləşmələrin
- 

Sual: Hansı yanacaq markası MDB ölkələrində istehsal olunan aviasiya yanacaqlarına aid deyil? (Çəki: 1)

- JR-6
  - TC-1
  - RT
  - T-2
  - T-6
- 

Sual: Sadə (kasib)qarışıqdan ibarət olan aviasiya benzinlərinin detonasiya davallığı hansı göstərici ilə qiymətləndirilir? (Çəki: 1)

- Oktan ədədi
  - Setan ədədi
  - Növlülük
  - Kinematik üzlülük
  - Termiki stabillik
- 

Sual: Aviasiya benzinlərinin sortlaşdırılması zamanı izooktanın sortluluğu(növlülüyü) şərti olaraq neçə qəbul edilir? (Çəki: 1)

- 100
  - 120
  - 80
  - 90
  - 50
- 

Sual: Hansı markada oktan ədədi ilə yanaşı benzinin sortu(növü) göstərilmişdir? (Çəki: 1)

- B-91/115
  - B-70
  - A-72
  - A-76
  - Al-93
- 

Sual: B-95/130 markalı aviasiya benzininin sortu(növü) neçədir? (Çəki: 1)

- 130
  - 95
  - 100
  - 30
  - 35
-

Sual: B-91/115 markalı aviasiya benzininin oktan ədədi neçədir? (Çəki: 1)

- 91
  - 115
  - 15
  - 100
  - 24
- 

Sual: B-91/115 markalı aviasiya benzininin sortu neçədir? (Çəki: 1)

- 115
  - 91
  - 15
  - 100
  - 24
- 

Sual: B-100/130 markalı aviasiya benzini izooktanla (etalonla) müqayisədə mühərrikin gücünü nə qədər artırır(%-lə)? (Çəki: 1)

- 30
  - 100
  - 70
  - 130
  - 230
- 

Sual: Bu göstəricilərdən hansı reaktiv yanacaqların keyfiyyətini xarakterizə etmir? (Çəki: 1)

- Şərti özlülük vahidi
  - Termiki stabillik
  - Yanma istiliyi
  - Lüminometrik ədəd
  - Aromatik karbohidrogenlərin miqdarı
- 

### **BÖLMƏ: 09 03**

Ad 09 03

Suallardan 24

Maksimal faiz 24

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

---

Sual: Hansı yanacaqlar reaktiv-hava mühərrikləri üçün daha əlverişli sayılır? (Çəki: 1)

- Naftenli
- Aromatik
- Parafinli
- Olefinli

Kükürdlü

---

Sual: TC-1 yanacağının fraksiya tərkibi nədən ibarətdir? (Çəki: 1)

- Ağırlaşdırılmış liqroindən
  - Yüngül liqroindən
  - Kerosindən
  - Benzindən
  - Mazutdan
- 

Sual: Hansı markalı reaktiv-hava mühərrikləri üçün olan yanacağın tərkibində benzin fraksiyası vardır? (Çəki: 1)

- T-2
  - T-1
  - TC-1
  - PT
  - JR-5
- 

Sual: Hansı markalı reaktiv-hava mühərrikləri üçün olan yanacaq kükürdlü neftdən emal edilir? (Çəki: 1)

- T-2
  - T-1
  - TC-1
  - PT
  - JR-5
- 

Sual: Birinci tipə aid edilən reaktiv-hava mühərrikləri üçün olan yanacaqların tərkibi nədən ibarətdir? (Çəki: 1)

- Kerosindən
  - Liqroindən
  - Benzindən
  - Benzin və kerosindən
  - Kerosin və liqroindən
- 

Sual: İkinci tipə aid edilən reaktiv-hava mühərrikləri üçün olan yanacaqların tərkibi nədən ibarətdir? (Çəki: 1)

- Benzin və kerosindən
  - Kerosindən
  - Liqroindən
  - Benzindən
  - Kerosin və liqroindən
- 

Sual: İkinci tipə aid edilən reaktiv-hava mühərrikləri üçün olan yanacaqlar necə adlanır? (Çəki: 1)

- Geniş tərkibli yanacaqlar
- Sadə tərkibli yanacaqlar

- 
- Mürəkkəb tərkibli yanacaqlar
  - Qarışq tərkibli yanacaqlar
  - Kerosin tərkibli yanacaqlar
- 

Sual: Xüsusi yanma istiliyi, hislənməyən alovun hündürlüyü və sıxlığı, lüminometrik ədəd və aromatik karbohidrogenlərin miqdarı göstəricilərindən reaktiv yanacaqların hansı xassəsinin qiymətləndirilməsində istifadə olunur? (Çəki: 1)

- Yanma qabiliyyəti
  - Buxarlanması
  - Kimyəvi sabitlik
  - Korroziya aktivliyi
  - Sıxlıq
- 

Sual: Yanacaq yanarkən istilik şüalanmasının intensivliyini xarakterizə edən göstərici hansıdır? (Çəki: 1)

- Lüminometrik ədəd
  - Hislənməyən alovun hündürlüyü
  - Alovlanması temperaturu
  - Qaynama temperaturu
  - Turşuluq ədədi
- 

Sual: Reaktiv yanacaqların alovlanması və öz-özünə alışma xassəleri hansı göstəricilərlə müəyyən edilir? (Çəki: 1)

- Qatılıq, temperatur hədləri və qapalı tigeldə alışma temperaturu
  - Sıxlıq, özlülük və temperatur hədləri
  - Qatılıq, özlülük və qapalı tigeldə alışma temperaturu
  - Sıxlıq, özlülük və qapalı tigeldə alışma temperaturu
  - Qatılıq, sıxlıq və özlülük
- 

Sual: Dövlət standartlarında reaktiv yanacaqların alovlanması xarakterizə edən hansı göstərici normalaşdırılır? (Çəki: 1)

- Qapalı tigeldə alışma temperaturu
  - Qatılıq
  - Temperatur hədləri
  - Sıxlıq
  - Özlülük
- 

Sual: Qapalı tigeldə alışma temperaturu reaktiv yanacaqların hansı xassəsini xarakterizə edən göstəricidir? (Çəki: 1)

- Alışma və öz-özünə alovlanması temperaturu
  - Kristallaşma və tutqunlaşma temperaturunu
  - Qaynama və buxarlanması temperaturunu
  - Donma temperaturunu
  - Termiki stabilliyi
-

Sual: Kinematik özlülük, kristallaşmanın başladığı temperatur, neft turşularının su və mexaniki qarışıqların miqdarı reaktiv yanacaqların hansı xassəsini xarakterizə edir? (Çəki: 1)

- Nasosla vurulma keyfiyyəti
  - Termiki stabillik
  - Kimyəvi stabillik
  - Oktan ədədini
  - Mühərrikin səmərəli işini
- 

Sual: Reaktiv yanacaqların nasosla vurulma keyfiyyəti hansı özlülük lə müəyyən edilir? (Çəki: 1)

- Kinematik
  - Mütləq
  - Nisbi
  - Şərti
  - Xüsus
- 

Sual: Reaktiv yanacaqların kinematik özlülüyü hansı temperaturda (°C) təyin edilir? (Çəki: 1)

- 20,40
  - 10,20
  - 20,30
  - 18,25
  - 30,40
- 

Sual: Yaxın vaxtlara qədər MDB ölkələrində istifadə olunan reaktiv yanacaqlar üçün kristallaşmanın başlanğıc temperaturu hansı göstəricidən yüksək olmayıraq normalaşdırılırdı (°C)? (Çəki: 1)

- 60
  - 55
  - 50
  - 45
  - 35
- 

Sual: Reaktiv yanacaqların yüksək temperaturlarda çöküntülər və qatranlı çöküntülər əmələ gətirməklə oksidləşməyə meyilliyyini xarakterizə edən göstərici necə adlanır? (Çəki: 1)

- Termooksidləşdirici stabillik
  - Kimyəvi stabillik
  - Korroziya aktivliyi
  - Termiki stabillik
  - Özlülük
- 

Sual: Yanacağın termooksidləşdirici stabilliyinə hansı göstərici mənfi təsir edir? (Çəki: 1)

- Fraksiya tərkibinin ağır olması
- Fraksiya tərkibinin yüngül olması

- Sıxlığın az olması
  - Özlülüğün yüksek olması
  - Qaynama temperaturunun aşağı olması
- 

Sual: Tərkibdə olan ümumi kükürdün miqdarı, suda həll olan turşu və qələvinin miqdarı ilə reaktiv yanacaqların hanı xassə göstəriciləri təyin edilir (Çəki: 1)

- Korroziya aktivliyi
  - Termooksidləşdirici stabilliyi
  - Kimyəvi stabilliyi
  - Turşu ədədi
  - Qələi ədədi
- 

Sual: Turşuluq və mis lövhə üzərində sınaq üsulu ilə reaktiv yanacaqların hansı xassə göstəricisi təyin edilir? (Çəki: 1)

- Korroziya aktivliyi
  - Termiki stabilliyi
  - Sıxlığı
  - Özlülüyü
  - Qaynama temperaturu
- 

Sual: Reaktiv yanacaqların turşuluğu standart üzrə nə qədər normalaşdırılır ( $\text{mg/l}$ )? (Çəki: 1)

- 3
  - 2
  - 4
  - 5
  - 6
- 

Sual: Mürəkkəb qarışıldan ibarət olan aviasiya benzinlərinin detonasiya davalılığı hansı göstərici ilə qiymətləndirilir? (Çəki: 1)

- Növlülük
  - Oktan ədədi
  - Setan ədədi
  - Kinematik üzlülük
  - Termiki stabillik
- 

Sual: Aviasiya benzinlərinin sortlaşdırılması zamanı hansı karbohidrogen etalon olaraq götürülür? (Çəki: 1)

- İzooktan
  - Oktan
  - Butan
  - İzobutan
  - Normal heptan
- 

Sual: Reaktiv yanacaqların tərkibində aromatik karbohidrogenlərin miqdarı hansı

xassəyə əhəmiyyətli dərəcədə təsir edir? (Çəki: 1)

- His əmələ gətirməyə meyillik
  - Termiki stabillik
  - Korroziya aktivliyi
  - Donma temperaruru
  - Özlülük
- 

## **BÖLMƏ: 10 01**

Ad	10 01
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Neftin yüksəkmolekullu fraksiyası olan tünd rəngli qatı maye necə adlanır? (Çəki: 1)

- Mazut
  - Benzin
  - Dizel yanacağı
  - Ağ neft
  - Sürtkü yağları
- 

Sual: Qazanxana yanacağı kimi geniş tətbiq olunan yanacaq hansıdır? (Çəki: 1)

- Mazut
  - Benzin
  - Dizel yanacağı
  - Aviasiya benzinləri
  - Qazoyl
- 

Sual: Mazutun tərkibində kükürdün miqdarının artması mazutun hansı xassəsinə təsir edir? (Çəki: 1)

- Korroziya aktivliyinə
  - Sıxlığına
  - Özlülüyünə
  - Alışma temperaturuna
  - Bərkimə temperaturuna
- 

Sual: Hansı göstərici mazut yanacağının keyfiyyətini xarakterizə edə bilməz? (Çəki: 1)

- Oktan ədədi
- Sıxlıq
- Özlülük
- Şərti özlülük vahidi
- Korroziya aktivliyi

---

## **BÖLME: 10 02**

Ad	10 02
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Aşağıdakı göstəricilərdən hansı mazut üçün əsas keyfiyyət göstəricisi hesab edilir? (Çəki: 1)

- Özlülük
  - setan ədədi
  - İstilikayırma
  - Molekul kütləsi
  - oktan ədədi
- 

Sual: Mazutların markasına daxil edilən rəqəm nəyi göstərir? (Çəki: 1)

- Maksimal özlülüyü
  - Minimal özlülüyü
  - Sıxlığı
  - Alışma temperaturunu
  - Donma temperaturunu
- 

Sual: Hansı markalı mazut ağır yanacaq hesab edilir? (Çəki: 1)

- M-100
  - M-120
  - M-80
  - M-70
  - M-60
- 

Sual: Qaz-turbin üçün adı keyfiyyət kateqoriyalı mazut yanacağı hansı markada buraxılır? (Çəki: 1)

- TQ
  - MPS
  - MP
  - TQVK
  - TPB
- 

Sual: Mazutun tutumlara doldurulması, boşaldılması və borularla daşınmasını şərtləndirən göstərici hansıdır? (Çəki: 1)

- Özlülük
- Korroziya aktivliyi
- Kimyəvi davamlılıq

- Bərkimə temperaturu
  - Alışma temperaturu
- 

Sual: Şərti özlülük vahidi hansı yanacağın əsas keyfiyyət göstəricisidir? (Çəki: 1)

- Mazutun
  - Karbürator yanacaqlarının
  - Dizel yanacaqlarının
  - Aviasiya yanacaqlarının
  - Kerosinlərin
- 

Sual: Mazutun tərkibində hansı birləşmənin olması soba və aparatların detallarının güclü korroziyasına səbəb olur? (Çəki: 1)

- Turşu oksidləri
  - Su
  - Azotlu birləşmələr
  - Aromatik karbohidrogenlər
  - Naften karbohidrogenləri
- 

Sual: Mazutun küllülüyü onun tərkibində olan hansı maddələrin miqdarı ilə xarakterizə edilir? (Çəki: 1)

- Mineral maddələrin
  - Kükürdün
  - Hidrogen və azotun
  - Suyun
  - Karbohidrogenlərin
- 

### **BÖLMƏ: 10 03**

Ad	10 03
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Mazutun özlülüyü hansı göstərici ilə ifadə edilir? (Çəki: 1)

- Şərti özlülük vahidi
  - Özlülük indeksi
  - Kinematik özlülük
  - Mütləq özlülük
  - Nisbi özlülük
- 

Sual: Aşağı temperaturda mazutun özlülüyü necə dəyişir? (Çəki: 1)

- Kəskin artır

- Yavaş artır
  - Kəskin azalır
  - Azalır
  - Dəyişmir
- 

Sual: Birbaşa distillə yolu ilə parafinli neftdən alınan mazutun bərkimə temperaturu neçə °C-dir? (Çəki: 1)

- 25
  - 30
  - 20
  - 25
  - 10
- 

Sual: Krekinq yolu ilə parafinli neftdən alınan mazutun bərkimə temperaturu neçə °C-dir? (Çəki: 1)

- 25-34
  - 30-35
  - 20-25
  - 18-24
  - 15-20
- 

Sual: Mazut yanacağının maksimum qızdırılma temperaturu onun alışma temperaturundan ən az neçə °C aşağı olmalıdır? (Çəki: 1)

- 10
  - 15
  - 12
  - 8
  - 5
- 

Sual: Mazutların alışma temperaturu neçə °C təşkil edir? (Çəki: 1)

- 80-90
  - 90-100
  - 70-80
  - 60-70
  - 100-120
- 

Sual: Qazanxana yanacaqlarında kükürdün miqdarı hansı göstəricidən asılıdır? (Çəki: 1)

- Neftin kimyəvi tərkibindən
  - Neftin qaynama temperaturundan
  - Neftin sıxlığından
  - Neftin özlülüyündən
  - Neftin molekul kütləsindən
- 

Sual: Yüksek kükürdü mazatlarda kükürdün miqdarı maksimum neçə faiz təşkil edir? (Çəki: 1)

- 3,5
  - 4,5
  - 2,5
  - 2,0
  - 0,6
- 

Sual: Kükürdlü mazatlarda kükürdün miqdarı neçə faizdən yüksək olmamalıdır? (Çəki: 1)

- 2,0
  - 3,5
  - 4,5
  - 2,5
  - 1,5
- 

Sual: Az kükürdlü mazatlarda kükürdün miqdarı neçə faizdən yüksək olmamalıdır (Çəki: 1)

- 0,6
  - 0,5
  - 0,4
  - 0,3
  - 0,2
- 

Sual: Texnoloji qızdırıcı qurğularda hansı mazutdan istifadə edirlər? (Çəki: 1)

- Az kükürdlü
  - Kükürdlü
  - Yüksək kükürdlü
  - Xüsusi yüksək kükürdlü
  - Kükürdsüz
- 

Sual: Donanma üçün hansı markalı mazutdan istifadə edilir (Çəki: 1)

- F-5, F-12
  - F-30, F-40
  - F-10, F-20
  - F-40, F-52
  - F-40, F-100
- 

Sual: İstilik əldə etmək məqsədilə hansı markalı mazutdan istifadə edilir? (Çəki: 1)

- F-40, F-100
  - F-5, F-12
  - F-10, F-20
  - F-30, F-40
  - F-40, F-52
- 

Sual: Hansı mazutlar yüngül yanacaq hesab edilir? (Çəki: 1)

- F-5, F-12

- F-10, F-20
  - F-30, F-40
  - F-40, F-52
  - F-40, F-100
- 

Sual: Hansı markalı mazut orta yanacaq hesab edilir? (Çəki: 1)

- M-40
  - M-30
  - M-50
  - M-60
  - M-70
- 

Sual: M-40 və M-100 markalı mazutlar kükürdün miqdarına görə neçə növə bölünür?  
(Çəki: 1)

- 3
  - 2
  - 4
  - 5
  - Növlərə bölünmür
- 

Sual: Marten sobaları üçün az kükürdlü mazut yanacağı hansı markada buraxılır? (Çəki: 1)

- MP
  - MPS
  - TQ
  - TQVK
  - TPB
- 

Sual: Marten sobaları üçün kükürdlü mazut yanacağı hansı markada buraxılır? (Çəki: 1)

- MPS
  - MP
  - TQ
  - TQVK
  - TPB
- 

Sual: Qaz-turbin üçün yüksək keyfiyyət kateqoriyalı mazut yanacağı hansı markada buraxılır? (Çəki: 1)

- TQVK
  - TQ
  - MPS
  - MP
  - TPB
- 

Sual: Məişət sobaları üçün mazut yanacağının hansı markası istehsal olunur? (Çəki: 1)

- TPB

- TQVK
  - TQ
  - MPS
  - MP
- 

Sual: Hansı göstərici mazutun daşınması,saxlanması və mexaniki qarışıqların çökdürülməsi üçün əhəmiyyətlidir? (Çəki: 1)

- Sıxlığı
  - Korroziya aktivliyi
  - Bərkimə temperaturu
  - Kimyəvi davamlılığı
  - Alışma temperaturu
- 

### **BÖLƏM: 11 01**

Ad	11 01
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Neft məhsullarının keyfiyətinin qiymətləndirilməsi üsulları təyin edilməsində istifadə edilən vasitələrdən asılı olaraq neçə qrupa bölünür? (Çəki: 1)

- 2
  - 3
  - 4
  - 5
  - 6
- 

Sual: Hansı metodla qiymətləndirmə zamanı neft məhsullarının xarici əlamətləri əsas götürülür? (Çəki: 1)

- Orqanoletik
  - Laboratoriya
  - Alət
  - Hesablama
  - Təcrübə-istismar
- 

Sual: Orqanoletik metodla qiymətləndirmə zamanı yanacaq materiallarının hansı əlamətləri əsas götürülür? (Çəki: 1)

- Xarici əlamətləri
- Fraksiya tərkibi
- Özlülüyü
- Sıxlığı
- Qaynama temperaturu

---

Sual: Orqanoleptik metodla qiymətləndirmə zamanı yanacaq materiallarının hansı xarici əlaməti daha çox istifadə olunur? (Çəki: 1)

- Rəngi
  - Kristallaşması
  - Donması
  - Tutqunlaşması
  - Iyi
- 

## **BÖLMƏ: 11 02**

Ad	11 02
----	-------

Suallardan	6
------------	---

Maksimal faiz	6
---------------	---

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

---

Sual: Neft məhsulunun maye halından sülb halına keçmə temperaturu necə adlanır? (Çəki: 1)

- Donma temperaturu
  - Ərimə temperaturu
  - Buxarlanması temperaturu
  - Kristallaşma temperaturu
  - Qaynama temperaturu
- 

Sual: Neftin elementar tərkibini təyin etmək üçün hansı laboratoriya cihazından istifadə edilir? (Çəki: 1)

- Libix sobasından
  - Xromotoqrafdan
  - Konduktometrdən
  - Psixrometrdən
  - Vizkozimetrdən
- 

Sual: Neftin tərkibində kükürdün miqdarı hansı üsulla təyin edilir? (Çəki: 1)

- Karlus üsulu
  - Libix üsulu
  - Konduktometrik üsul
  - Potensiometrik üsul
  - Düma üsulu
- 

Sual: Neftin tərkibində azotun miqdarı hansı üsulla təyin edili? (Çəki: 1)

- Düma üsulu
- Karlus üsulu
- Libix üsulu

- Potensiometrik üsul
  - Mikroskopik üsul
- 

Sual: Neftin tərkibində elementlərin miqdarnın təyin olunması üsullarının məcmusu necə adlanır? (Çəki: 1)

- Elementar analiz
  - Funksional analiz
  - Kimyəvi analiz
  - Fiziki analiz
  - Fiziki-kimyəvi analiz
- 

Sual: Hansı yanacaq növünün özlülüyü kinematik özlülükə səciyyələnir? (Çəki: 1)

- Dizel yanacaqlarının
  - Mazutun
  - Karbürator yanacaqlarının
  - Aviasiya yanacaqlarının
  - Sürtkü yağlarının
- 

### **BÖLƏM: 11 03**

Ad	11 03
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Neft məhsullarının mütləq özlülüyünün həmin temperaturda suyun özlülüyünə olan nisbəti hansı göstəricini ifadə edir? (Çəki: 1)

- Nisbi özlülük
  - Kinematik özlülük
  - Mütləq özlülük
  - Xüsusi özlülük
  - Özlülük
- 

Sual: Neft məhsullarının alışma temperaturunu təyin etmək üçün işlədilən qapalı cihaz hansıdır? (Çəki: 1)

- Abel-Penski
  - Brenken
  - Qadaskin
  - Enqlər
  - Halqa və kürə
- 

Sual: Hansı birləşmə neft məhsullarının tərkibində olan fəal birləşmələrə aiddir? (Çəki: 1)

- Hidrogen-sulfid
  - Sulfidlər
  - Disulfidlər
  - Tiofinlər
  - Tiofanlar
- 

Sual: Benzin və liqroinin tərkibində olan kükürdlü birləşmələr hansı üsulla təyin edilir? (Çəki: 1)

- Mis lövhə üsulu ilə
  - Yandırma üsulu ilə
  - İampa üsulu ilə
  - Soba üsulu ilə
  - Hesablama üsulu ilə
- 

Sual: Neft məhsullarının tərkibində olan qatran-asfalt birləşmələrini hansı üsulla təyin edirlər? (Çəki: 1)

- Aksiz
  - Adsorbsiya
  - Çökdürmə
  - Yandırma
  - Hesablama
- 

Sual: Neft məhsullarının tərkibində olan suyun miqdarını təyin etmək üçün hansı cihazdan istifadə olunur? (Çəki: 1)

- Din və Stark
  - Qadaskin
  - Enqlər
  - Halqa və kürə
  - Areometr
- 

Sual: Etilsiz benzinin sarı rəngdən tünd qəhvəyi rəngə qədər boyanması nədən xəbər verir? (Çəki: 1)

- Qatranlaşmadan
  - Kristallaşmadan
  - Donmadan
  - Tərkibdə kənar qarışıqların olmasından
  - Tərkibində suyun olmasından
- 

Sual: Dizel yanacaqlarında boyanmanın intensivliyinin artması nəyə dəlalət edir? (Çəki: 1)

- Faktiki qatranlaşmanın artmasına
  - Kristallaşmanın başlanması
  - Donmaya
  - Tərkibdə kənar qarışıqların olmasına
  - Tərkibində suyun olmasına
-

Sual: Qış fəsli üçün nəzərdə tutulan dizel yanacaqlarının rəngi yay fəsli üçün nəzərdə tutulan yanacaqların rənginə nisbətən necə olmalıdır? (Çəki: 1)

- Açıq rəngli
  - Tünd rəngli
  - Göy rəngli
  - Yaşıl rəngli
  - Sarı rəngli
- 

Sual: Neftdə həll olmuş qazların miqdarı hansı üsulla tətin edilir? (Çəki: 1)

- Xromotoqrafiya
  - Konduktometrik
  - Çəki
  - Titrləmə
  - Konduktometrik
- 

Sual: Neftin tərkibində olan duzların miqdarı hansı üsulla təyin edilir? (Çəki: 1)

- Fiziki və kimyəvi
  - Fiziki və mexaniki
  - Kimyəvi və analitik
  - Konduktometrik və potensiometrik
  - Mikroskopik və rentgen
- 

Sual: Neftin tərkibində duzların miqdarının məhlulun elektrik keçiriciliyinə əsaslanaraq ölçülməsi ilə təyin olunması üsulu necə adlanır? (Çəki: 1)

- Konduktometrik
  - Potensiometrik
  - Mikroskopik
  - Fiziki
  - Kimyəvi
- 

Sual: Neft və neft məhsullarının tərkibində olan mexaniki qarışıqlar hansı üsulla təyin edilir? (Çəki: 1)

- Çəki
  - Konduktometrik
  - Potensiometrik
  - Mikroskopik
  - Xromotoqrafiya
- 

Sual: Müəyyən temperaturda götürülmüş neft və ya neft məhsulu çəkisinin  $4^{\circ}\text{C}$  temperaturda suyun çəkisinə olan nisbəti hansı göstəricini ifadə edir? (Çəki: 1)

- Nisbi sıxlıq
- Sıxlıq
- Xüsusi çəki
- Özlülük
- Nisbi özlülük

---

Sual: Bir-birindən  $1\text{sm}$  məsafədə,  $1\text{sm}^2$  səthdə iki maye təbəqəsinin  $1\text{sm}/\text{san}$  sürətlə hərəkət etməsinə qarşı göstərilən müqavimət necə adlanır? (Çəki: 1)

- Mütləq özlülük
  - Kinematik özlülük
  - Xüsusi özlülük
  - Nisbi özlülük
  - Özlülük
- 

Sual: Mütləq özlülünün xüsusi çəkiyə nisbətilə təyin edilən göstərici hansıdır? (Çəki: 1)

- Kinematik özlülük
  - Mütləq özlülük
  - Xüsusi özlülük
  - Nisbi özlülük
  - Özlülük
- 

### **BÖLMƏ: 12 01**

Ad	12 01
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Neft emalı nəticəsində alınan sürkü materialları hansı əsas qruplara bölünür? (Çəki: 1)

- Maye və mazşəkilli yağılar
  - Mineral və üzvi yağılar
  - Sənaye və mühərrik yağıları
  - Korroziyaya davamlı və kompleks yağılar
  - Ümumi və xüsusi təyinatlı yağılar
- 

Sual: Mineral yağıların əsas çatışmayan cəhəti hansıdır? (Çəki: 1)

- Yüksək temperatura qarşı davamsız olması
  - Aşağı temperaturda bərkiməsi
  - Asan oksidləşməsi
  - Ərimə temperaturunun aşağı olması
  - Asan buxarlanması
- 

Sual: Az özlüklü yağıların özlülük indeksini artırmaq üçün tərkibə hansı aşqarlar əlavə edilir? (Çəki: 1)

- Özlülük aşqarları
- Kompleks aşqarlar
- Fərdi aşqarlar

- Korroziyaya qarşı aşqarlar
  - Depressor aşqarlar
- 

Sual: Transmissiya aqreqatlarının yağlanması üçün olan sürtkü yağıları necə adlanır? (Çəki: 1)

- Transmissiya yağıları
  - Sənaye yağıları
  - Motor yağıları
  - Turbin yağıları
  - Kompressor yağıları
- 

## **BÖLMƏ: 12 02**

Ad 12 02

Suallardan 3

Maksimal faiz 3

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

---

Sual: Sürtkü materiallarının tərkibinə daxil edilən aşqarlar hansı qrupa bölünür? (Çəki: 1)

- Fərdi və kompleks
  - Ümumi və xüsusi
  - Özlülük və oksidləşməyə qarşı
  - Depressor və kompleks
  - Korroziyaya qarşı və kompleks
- 

Sual: Sürtkü yağıının tərkibinə əlavə edən zaman onun yalnız bir xassəsini dəyişən aşqarlar necə adlanır? (Çəki: 1)

- Fərdi aşqarlar
  - Kompleks aşqarlar
  - Depressor aşqarlar
  - Özlülük aşqarları
  - Korroziyaya qarşı aşqarlar
- 

Sual: Sürtkü yağılarının tərkibində oksidləşmə məhsullarının əmələ gəlmə müddətini artırmaqla kimyəvi stabilliyi yüksəldən aşqarlar necə adlanır? (Çəki: 1)

- Antioksidirici aşqarlar
  - Depressor aşqarlar
  - Özlülük aşqarları
  - Fərdi aşqarlar
  - Kompleks aşqarlar
- 

## **BÖLMƏ: 12 03**

Ad 12 03

Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Karbürator, dizel və aviasiya mühərrikləri üçün nəzərdə tutulan sürtkü yağıları necə adlanır? (Çəki: 1)

- Mühərrik yağıları
- Sənaye yağıları
- Transmissiya yağıları
- Turbin yağıları
- Kompressor yağıları

Sual: Sənaye avadanlıq və cihazlarının, nəzarət –ölçü aparatlarının və digər maşın və mexanizmlərin yağlanması üçün tətbiq edilən sürtkü yağıları necə adlanır? (Çəki: 1)

- Sənaye yağıları
- Motor yağıları
- Transmissiya yağıları
- Turbin yağıları
- Kompressor yağıları

Sual: İstismar xasələrini yaxşılaşdırmaq üçün sürtkü yağılarının tərkibinə daxil edilən maddələr necə adlanır? (Çəki: 1)

- Aşqarlar
- Antidetonatorlar
- Oksidləşdiricilər
- Bərpaedicilər
- Aktivləşdiricilər

Sual: Sürtkü yağılarının bərkimə temperaturunu aşağı salan aşqarlar necə adlanır? (Çəki: 1)

- Özlülük aşqarları
- Antioksidəşdirici aşqarlar
- Fərdi aşqarlar
- Kompleks aşqarlar
- Depressor aşqarlar

Sual: Korroziyaya qarşı olan aşqarlar necə qrupa bölünür? (Çəki: 1)

- 2
- 3
- 4
- 5
- 6

---

Sual: Silindrik porşenlərdə yanış və lək əmələ gəlməsinin qarşısını alan aşqarlar necə adlanır? (Çəki: 1)

- Yuyucu aşqarlar
  - Antioksidəşdirici aşqarlar
  - Depressor aşqarlar
  - Özchlük aşqarları
  - Fərdi aşqarlar
- 

Sual: Müxtəlif təyinatlı aşqarların birləşməsindən və üzvi birləşmələrdən ibarət olan aşqarlar necə adlanır? (Çəki: 1)

- Kompleks
  - Fərdi aşqarlar
  - Korroziyaya qarşı aşqarlar
  - Depressor aşqarlar
  - Yuyucu aşqarları
- 

Sual: Sürtkü yağılarının tərkibinə daxil edilən kompleks aşqarlar onun hansı xasəsinə təsir edir? (Çəki: 1)

- Bir çox xassələrinə
  - Korroziya davamlılığına
  - Oksidləşməyə davamlılığına
  - Aşınmaya davamlılığına
  - Cızılmaya davamlılığına
- 

## **BÖLƏM: 13 02**

Ad	13 02
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Sürtkü yağılarının yanış təhlükəsizliyini xarakterizə edən göstərici hansıdır? (Çəki: 1)

- Alışma temperaturu
  - Qaynama temperaturu
  - Buxarlanması temperaturu
  - Tutqunlaşma temperaturu
  - Kristallaşma temperaturu
- 

Sual: 1 qr yağda olan turşuları neytrallaşdırmaq üçün lazım olan kalium qələvisinin miqdarı hansı göstəricini xarakterizə edir? (Çəki: 1)

- Yağın turşuluğunu

- Yağın sıxlığını
  - Yağın qələvi ədədini
  - Yağın kimyəvi stabilliyini
  - Yağın özlülüğünü
- 

### **BÖLMƏ: 13 03**

Ad	13 03
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İçərisində sürtkü yağı olan sınaq şüşəsini  $45^{\circ}$  altında əydikdə 1 dəqiqə ərzində yağ hərəkətsiz qalarsa həmin temperatur hansı göstəricini xarakterizə edir? (Çəki: 1)

- Bərkimə temperaturu
  - Özlülük temperaturu
  - Plastiklik temperaturu
  - Qaynama temperaturu
  - Buxarlanması temperaturu
- 

Sual: Hansı göstəricilərin artması sürtkü yağlarının donma temperaturu artmasına səbəb olur? (Çəki: 1)

- Parafin karbohidrogenlərinin miqdarının və molekul çəkisinin
  - Olefin karbohidrogenlərinin miqdarının və sıxlığın
  - Naften karbohidrogenlərinin miqdarının və molekul çəkisinin
  - Aromatik karbohidrogenlərinin miqdarının və molekul çəkisinin
  - Parafin karbohidrogenlərinin miqdarının və özlülüyün
- 

Sual: Sürtkü yağlarının oksigenlə qarşılıqlı təsir reaksiyalara davam gətirmək qabliyyəti necə adlanır? (Çəki: 1)

- Kimyəvi stabililik
  - Oksidləşməyə davamlılıq
  - Turşuya davamlılıq
  - Havanın təsirinə davamlılıq
  - Yuyulmaya davamlılıq
- 

Sual: Oksidləşmə məhsullarını asılı vəziyyətdə saxlayaraq detalların təmizliyini təmin etmək qabliyyəti sürtkü yağlarının hansı xassəsini səciyyələndirir? (Çəki: 1)

- Yuyucu xassəsi
  - Kimyəvi stabililik xassəsi
  - Aşınmaya qarşı davamlılıq xassəsi
  - Cızılmaya qarşı davamlılıq xassəsi
  - Oksidləşməyə qarşı davamlılıq xassəsi
-

---

Sual: Karbüraror və dizel mühərriklərinin istismarı üçün nəzərdə tutulan mühərrik yağıları 100°C temperaturda hansı özlülükdə buraxılırlar (mm<sup>2</sup>/s)? (Çəki: 1)

- 6-20
  - 5-15
  - 8-30
  - 4-15
  - 3-10
- 

Sual: Sürtkü yağlarının ən mühüm xassəsi hansıdır? (Çəki: 1)

- Özlülük
  - Bərkimə temperaturu
  - Alışma temperaturu
  - Oksidləşmə qabiliyyəti
  - Korroziyaya qarşı davamlılıq
- 

Sual: Hansı xassə göstəricisinin qiyməti bir-sıra sürtkü yağlarının markasında göstərilir? (Çəki: 1)

- Özlülük
  - Bərkimə temperaturu
  - Alışma temperaturu
  - Oksidləşmə qabiliyyəti
  - Korroziyaya qarşı davamlılıq
- 

Sual: Özlülüyün temperaturdan asılı olaraq dəyişmə intensivliyini göstərən kəmiyyət necə adlanır? (Çəki: 1)

- Özlülük indeksi
  - Nisbi özlülük
  - Xüsusi özlülük
  - Kinematik özlülük
  - Özlülük vahidi
- 

## **BÖLƏM: 14 01**

Ad	14 01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Mühərrik yağlarını markalayın zaman əvvəlcə hansı hərf yazılır? (Çəki: 1)

- M
- B
- D

- E  
 S
- 

Sual: Hansı marka B qrupuna daxil olan sürtkü yağılarına aid deyil? (Çəki: 1)

- M-6A  
 M-6B1  
 M-8B1  
 M-8B2  
 M-10B2
- 

Sual: Hansı marka Q qrupuna daxil olan sürkü yağılarına aid deyil? (Çəki: 1)

- M-6B1  
 M-6Q1  
 M-8Q1  
 M-8Q2  
 M-10Q1
- 

Sual: Aşağıdakı markalrdan hansı kompressor yağılarına aiddir? (Çəki: 1)

- K-12  
 Tp-22  
 TS-14,5  
 TSp-15K  
 TSp-10
- 

Sual: Ümumi təyinatlı antifriksion sürtkü yağıları necə adlanır? (Çəki: 1)

- Solidollar  
 Seperator yaqları  
 Vazelinlər  
 Turbin yaqları  
 Antifriksion yaqlar
- 

Sual: Neftin ilkin qovulma məhsullarının oksidləşmə məhsullarından, neftin rektifikasiyalı ayrılması zamanı alınan məhsulların oksidləşmiş və oksidləşdirilməmiş halda qarışdırılmasından alınan məhsul necə adlanır? (Çəki: 1)

- Bitumlar  
 Surkuyaqları  
 Kokslar  
 Qazoyl  
 Qudron
- 

## **BÖLMƏ: 14 02**

Ad	14 02
Suallardan	10
Maksimal faiz	10

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Hansı indeks sürtkü yağıının karbürator mühərriki üçün olduğunu göstərir? (Çəki: 1)

- 1
- 2
- 3
- 4
- 5

Sual: Tərkibində az miqdarda aşqar olan mühərrik yaqları hansı qrupa aid edilir? (Çəki: 1)

- A
- B
- V
- Q
- D

Sual: Özlülük səviyyəsinə görə sənaye yaqları hansı qruplara bölündürülər? (Çəki: 1)

- Yüngül, orta və ağır
- Aşqarlı, aşqarsız və xüsusi aşqarlı
- Ağır və yüngül
- Yüngül və orta
- Ümumi və aşqarlı

Sual: Redüktorların, sürət qutularının sükan idarəetmə sistemlərinin yaqlanması üçün istifadə olunan sürtkü yaqları necə adlanır? (Çəki: 1)

- Transmissiya yaqları
- Maye yaqlar
- Mühərrik yaqları
- Sənaye yaqları
- Turbin yaqları

Sual: Traktor və avomobil lərdə istifadə oluna bilən ən geniş yayılmış transmissiya yağı hansıdır? (Çəki: 1)

- TS-14,5
- TSp-15K
- TSp-10
- M-6B1
- M-6Q1

Sual: Həm bərk həm də maye maddələrin xassələrinə malik ola bilən sürtkü yaqları hansıdır? (Çəki: 1)

- Plastik yağlar
  - Transmisiya yağları
  - Sənaye yağları
  - Mühərrik yağları
  - Kompressor yağları
- 

Sual: Sürtülən səthlərin sürtünməsini azaltmaq üçün tətbiq edilən sürkü yağları necə adlanır? (Çəki: 1)

- Antifriksion yağlar
  - Transmisiya yağları
  - Sənaye yağları
  - Mühərrik yağları
  - Kompressor yağları
- 

Sual: Şaxtayadavalı antifriksion yağları necə işaretə edilir? (Çəki: 1)

- N
  - M
  - O
  - S
  - P
- 

Sual: Cihazlar üçün olan antifriksion yağları necə işaretə edilir? (Çəki: 1)

- P
  - S
  - O
  - N
  - M
- 

Sual: Hansı təyinatlı bitumlar istehsal olunan bitumların üçdə iki hissəsini təşkil edir? (Çəki: 1)

- Yol bitumları
  - Izolə bitumları
  - Dam ortuyu bitumları
  - Tikinti bitumları
  - Xususi bitumları
- 

## **BÖLMƏ: 14 03**

Ad	14 03
Suallardan	11
Maksimal faiz	11
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Karbüraror və dizel mühərriklərinin istismarı üçün nəzərdə tutulan mühərrik yağıları istismar xassələrinə görə neçə qrupa bölünürlər? (Çəki: 1)

- 6
  - 5
  - 4
  - 3
  - 2
- 

Sual: Müxtəlif qrupa daxil olan mühərrik yağıları hansı göstəriciyə görə fərqlənirlər? (Çəki: 1)

- Aşqarların növünə görə
  - Özlülüyünə görə
  - Molekul kütləsinə görə
  - Sıxlığına görə
  - Bərkimə temperaturuna görə
- 

Sual: Mühərrik yağlarının markasındaki rəqəm nəyi göstərir? (Çəki: 1)

- 100°C-də kinematik özlülüyün qiymətini
  - 100°C-də mütləq özlülüyün qiymətini
  - 100°C-də nisbi özlülüyün qiymətini
  - 100°C-də xüsusi özlülüyün qiymətini
  - 200°C-də kinematik özlülüyün qiymətini
- 

Sual: Yüksək güclü karbürator və dizel mühərrikləri üçün nəzərdə tutulan yağılar hansı qrupa daxil edilir? (Çəki: 1)

- Q
  - A
  - B
  - V
  - E
- 

Sual: Daxiliyanma aviasiya mühərrikləri üçün yağlar neçə markada buraxılır? (Çəki: 1)

- 4
  - 3
  - 2
  - 5
  - 6
- 

Sual: Ümumi təyinatlı antifriksion xassəli sürkü yağıları hansı hərfə işarələnir? (Çəki: 1)

- S
  - O
  - N
  - M
  - P
-

Sual: Yüksek temperatur üçün olan antifriksion yağları necə işarə edilir? (Çəki: 1)

- O
  - M
  - P
  - S
  - N
- 

Sual: Çoxməqsədli antifriksion yağları necə işarə edilir? (Çəki: 1)

- M
  - P
  - S
  - N
  - O
- 

Sual: Kul elementlerinin miqdarına görə kokslar necə təsnifatlaşdırılır? (Çəki: 1)

- Az kullu, orta kullu, kullu
  - cox kullu, orta kullu, kulsuz
  - cox kullu, kullu, kulsuz
  - Kullu, orta kullu.kullsuz
  - Xususi kullul, orta kullu, kulsuz
- 

Sual: Asfaltın markasından asılı olaraq onun tərkibində bitumlar neçə faiz təşkil edir?

(Çəki: 1)

- 5-5,8
  - 6-6,8
  - 4-4,8
  - 3-3,8
  - 2-2,8
- 

Sual: Neft kokslarının tərkibində karbonun miqdarı neçə faiz təşkil edir? (Çəki: 1)

- 92-95
  - 90-92
  - 85-90
  - 80-85
  - 82-87
- 

### **BÖLMƏ: 15 01**

Ad	15 01
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Şlanqlı və kranlı nasos-dozatorlardan istifadə edən zaman neft məhsullarının itkisi neçə %-ə çatır? (Çəki: 1)

- 0,5-0,7
  - 0,3-0,5
  - 2,5-3,5
  - 4-5,5
  - 6-7,5
- 

Sual: "Regenerasiya" nədir? (Çəki: 1)

- Keyfiyyətin bərpası
  - Oktan ədədinin yüksəldilməsi
  - Setan ədədinin yüksəldilməsi
  - Korroziya davamlılığının yüksəldilməsi
  - İtki faizinin azaldılması
- 

## **BÖLMƏ: 15 02**

Ad	15 02
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Aşağıdakı üsullardan hansı neft məhsullarının itkisinin azaldılması üsuludur? (Çəki: 1)

- Sürkü matteriallarının regenerasiyası
  - Benzinlərin oktan ədədinin yüksəldilməsi
  - Dizel yanacaqlarının setan ədədinin yüksəldilməsi
  - Neft məhsullarının korroziya davamlılığının yüksəldilməsi
  - Neft məhsullarının buxarlanması temperaturunun yüksəldilməsi
- 

Sual: "İşlənmiş neft məhsulları.Ümumi texniki şərtlər" dövlət standartına əsasən bütün işlənmiş neft məhsulları neçə qrupa bölünür? (Çəki: 1)

- 3
  - 2
  - 4
  - 5
  - 6
- 

Sual: İşlənmiş yağların regenerasiyası üsulları neçə qrupa bölünür? (Çəki: 1)

- 4
- 3

- 2
  - 5
  - 6
- 

Sual: İşlənmiş yağların çökdürlülməsi, sudan və mexaniki qarışqlardan təmizlənməsi üsulu necə adlanır? (Çəki: 1)

- Fiziki üsul
  - Fiziki-kimyəvi üsul
  - Kimyəvi üsul
  - Analitik üsul
  - Kombinələşmiş üsul
- 

Sual: Külükdür turşusu və qələvi ilə təmizləmə hansı regenrasiya üsuluna aiddir? (Çəki: 1)

- Kimyəvi üsul
  - Fiziki-kimyəvi üsul
  - Fiziki üsul
  - Analitik üsul
  - Kombinələşmiş üsul
- 

Sual: Regenerasiyanın müxtəlif üsullarının birləşməsini nəzərdə tutan üsul necə adlanır? (Çəki: 1)

- Kombinələşmiş üsul
  - Kimyəvi üsul
  - Fiziki-kimyəvi üsul
  - Fiziki üsul
  - Analitik üsul
- 

Sual: Regenerasiya nəticəsində əldə edilən yağılar hansı məqsədlə istifadə edilir? (Çəki: 1)

- Əsas yaqlara əlavə kimi işlədir
  - Aşqarlayıcı maddələr kimi istifadə olunur
  - Plastik kütlə istehsalında istifadə olunur
  - Benzin istehsalında istifadə olunur
  - Ətriyyat-kosmetika mallarının istehsalına sərf olunur
- 

Sual: Neft məhsullarının keyfiyyətinin bərpası necə adlanır? (Çəki: 1)

- Regenerasiya
  - Reduksiya
  - Rektifikasiya
  - Karbonizasiya
  - Oksidləşmə
- 

### **BÖLƏM: 15 03**

Ad

15 03

Suallardan

1

---

Maksimal faiz	1
Sualları karışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Regenerasiya nəticəsində əsas yağların neçə %-i qədər yağ əldə edilir? (Çəki: 1)

- 75-85
  - 70-80
  - 65-70
  - 70-75
  - 60-65
- 

